



“Azərbaycan xalqı Sizin liderliyinizə inamını təsdiqlədi”

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Cənubi Afrika Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ön səmimi təbriklərimi çatdırıram.

Cənubi Afrika Respublikası ölkələrimiz arasında müxtəlif səviyyələrdə, o cümlədən ikitərəfli, regional, kontinental və global çağırışlarla bağlı məsələlər üzrə əməkdaşlıq etmək üçün platforma yaratmağa imkan verən tarixi və siyasi əlaqələrimizə möhkəm sadiqdir. Cənubi Afrika Respublikasının Hökuməti Azərbaycanla mövcud olan möhkəm əlaqələri, Azərbaycan xalqı və hökuməti ilə həmrəyliyi daha da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan xalqı Sizin liderliyinizə inamını təsdiqlədi. Mən Cənub-Cənub əməkdaşlığının ümumi inkişafını, qlobal bərabərliyin, sosial ədalətin təşviqini daha da irəli aparmaq üçün Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram, əməkdaşlığımızın gələcəkdə də davam edəcəyini inamımı ifadə edirəm.

Zati-aliləri, ön yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Matamela Siril RAMAFOZA,
Cənubi Afrika Respublikasının Prezidenti

Makron İlham Əliyevə yenə uduzdu

Bu gerçəklik Yelisey sarayının tezisləri ilə işləyən "Le Figaro" qəzeti vasitəsilə Fransa tərəfindən açıq etiraf olunub

Azərbaycana qarşı qərəzli münasibət bəsləyən Fransa Prezidenti Emmanuel Makronun bütün məkrli cəhdlərinin, təzyiqlərinin Prezident İlham Əliyev tərəfindən məharət və qətiyyətli qarşısının alındığı, bir sözlə, Makronun İlham Əliyevə tam məğlub olduğu özləri tərəfindən dilə gətirilib.

Belə ki, Yelisey sarayının tezisləri ilə işləyən "Le Figaro" qəzeti yazıb ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə verməyir.

Sülhün yolu Azərbaycanla əməkdaşlıqdan keçir

Təəssüf ki, Qərbin avantüraları Ermənistanı hərbi qarşıdurma meydanına çevirir

Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Qərbin böyük canfəşanlıqla Ermənistanın müdafiəsinə qalxması ikiüzlülükdən və riyakarlıqdan başqa bir şey deyil. Görünür odur ki, bu siyasi dairələr Azərbaycanın öz milli haqqını təmin etməsi ilə heç cür barışa bilmirlər. Əgər belə olmasaydı, 44 günlük müharibədən sonra Qərb Qarabağda "Kosovo variantı"nı hazırlamaq fikrinə düşməzdi. Buna görə 3 il ərzində "Humanitar fəlakət" bəhanəsi ilə Azərbaycana və şəxsən Prezident İlham Əliyevə qarşı təzyiqliq kampaniyası apardılar. Bu məkrli kampaniyada hər yola əl atsalar da, Azərbaycana və onun Prezidentinə məğlub oldular.

İndi isə Qərb belə bir konfrans təşkil etməklə regiondakı sülh prosesinə qarşı çıxır. Bu konfransla bağlı yayılan məlumatlardan biri də Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasının planlaşdırılmasıdır. Belə bir sənədin imzalanmasının regiondakı sülh prosesinə qarşı yönəldiyi aydındır. Bu kimi addımlar xüsusən Ermənistandakı revanşist çağırışları daha da gücləndirə bilər. Azərbaycan Xarici İşlər Nazirliyindən də bildirildiyi kimi, Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti Aİ və ABŞ bölüşəcəklər. Tarix isə sübut edir ki, bu cür illüziyalar sonunda Ermənistan baha başa gəlib. Prezident İlham Əliyevin dediyi kimi, hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq: "Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüzü ədalətli bərpə etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq".



Orta dəhliz hazırda ən etibarlı marşrutdur

Bu reallıq dəhlizin açar ölkəsi olan Azərbaycanın xeyrinə işləyir

Azərbaycanın xarici siyasətinin əsas məqsədi Orta dəhliz boyu yerləşən ölkələrlə sıx əməkdaşlıq qurmaqdır. Başqa sözlə, məqsəd bu marşrutun əks qütbə olan ölkələrin mübarizə meydanına çevrilməsinə yol verməmək üçün nəqliyyat marşrutunun səmərəli fəaliyyət göstərməsinə bütün tərəflərlə əməkdaşlıq etməkdir. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin səfəri zamanı müzakirə olunan məsələlərdən biri də məhz "Bir kəmər, bir

yol" layihəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi olub. Tərəflər dünya üçün əhəmiyyətli olan Orta dəhlizin imkanlarından maksimum dərəcədə istifadə edilməsinin gələcəkdə iqtisadi-ticarət münasibətlərinə böyük töhfələr verəcəyini vurğulayıblar. Həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi əlaqələrini nəzərə alaraq Çin-Mərkəzi Asiya-Azərbaycan formatında əməkdaşlıq imkanlarından bəhs edilib. Bildirilib ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə bu ticarət və nəqliyyat dəhlizinin daha səmərəli şərhlərlə fəaliyyəti üçün davamlı iş aparır.



Qafqazda sülhü savaşa çevirmək istəyən kənar qüvvələr var

Aİ və ABŞ regionda sülhə əl uzatmaqdan əksinə sabitliyin və sülhün bərqərar olmasına qarşı çıxırlar

Siyasi ekspertlər bildirirlər ki, ABŞ-nin və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bu günədək sərgilədikləri davranışlar Vaşinqton və Brüsselin əsl niyyətlərinin sülh prosesinə töhfə verməkdən ibarət olduğunu söyləməyə əsas verir. Onlar belə hesab edirlər ki, missiya fəaliyyətinə başladığı ilk gündən Azərbaycan əleyhinə əsaslı iddiaları qanadlandırmaqla məşğuldu. Hər dəfə de-fakto olaraq NATO-nun Ermənistanadakı missiyası rolunu yerinə yetirən AİEM-in "müəssisələrinin sayının artırılması rəsmi İrəvanın sülh prosesindən yayınmaq üçün yeni iddialarla çıxış etməsinə, pozuculuq fəaliyyətini genişləndirməsinə zəmin yaradır.

Ermənistan başqalarının əlində alətə çevrilmişdir

ABŞ və bəzi Qərb ölkələrinin regionla bağlı müəyyənləşdirdikləri ssenaridə vasitə rolu verilmiş Ermənistan hadisələrin indiki minvalında düzgün yol seçməyə, Ukrayna və yaxud Livana çevriləcək. Gələn son məlumatlar bu ölkənin belə bir perspektivindən xəbər verir.

Məlumatlara görə, NATO-nun Baş katibi Stoltenberq və Ermənistanın baş naziri Paşinyan arasında İrəvanda keçirilmiş görüş fonunda bu ilin aprelində yeni bir görüş hazırlanır. ABŞ Dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Ermənistanın baş naziri N.Paşinyan və NATO rəhbəri Stoltenberq geniş tərkibdə danışıqlar masası arxasında oturmağı gözlənilir.

Hikmət HACIYEV: "COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir"

Son illər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin daşımalarında Avrasiya üçün əhəmiyyəti kəskin şəkildə artıb. Şimal-Cənub və Şərq-Qərb istiqamətində nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan çoxsaylı tədbirlər həyata keçirir.

Dəniz ticarət limanlarının genişləndirilməsi, istehsal edilən gəmilərin sayının artırılması, dəniz yollarının modernləşdirilməsi istiqamətində görülən işlər, dəniz və quru yükdaşımalarnın həcmində davamlı artması ilə Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası

Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin "Phoenix" telekanalına müsahibəsində səsləndirilib.

Azərbaycanın Çin Xalq Respublikasının Sədri Si Cinqinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu layihə marşrut boyu yerləşən ölkələrin ümumi rifahına müsbət təsir göstərib, onlar arasında əməkdaşlığı möhkəmləndirib, həmçinin sivilizasiyalararası dialoqu təşviq edib və bunun sayəsində beynəlxalq ictimaiyyət qədim Çin sivilizasiyasından bəhrələnilib.



"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə**Azərbaycan Respublikasının Qanunu**

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

- 19-1-ci maddə üzrə:
 - birinci hissənin birinci cümləsinə "orqanın" sözdündən sonra "müəyyən etdiyi orqanın (qurumun)" sözləri əlavə edilsin;
 - üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu məqsədlə açılmış bank hesabına köçürülür. Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir."
 - 19-2-ci maddə üzrə:
 - birinci hissədə "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin;
 - altıncı hissədə "orqanının" sözdündən sonra "müəyyən etdiyi orqanın (qurumun)" sözləri əlavə edilsin və həmin hissədə "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin;

2.3. yeddinci hissədə (birinci halda) "orqanın" sözdündən sonra "müəyyən etdiyi orqanın (qurumun)" sözləri əlavə edilsin və həmin hissədə "yaratdığı qurum" sözləri "müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.

3. 19-3-cü maddənin altıncı hissəsinə "orqanının" sözdündən sonra "müəyyən etdiyi orqanın (qurumun)" sözləri əlavə edilsin və həmin hissədə "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.

4. 19-4-cü maddənin üçüncü hissəsinə "orqanının" sözdündən sonra "müəyyən etdiyi orqanın (qurumun)" sözləri əlavə edilsin və həmin hissədə "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"nin 5.6.9-cu yarımbəndi ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2024-cü il

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının

2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

- Müəyyən edilsin ki:
 - "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 - həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
 - həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
 - həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarixi (qiyət) Şurası nəzərdə tutulur;
 - həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanundan irəli gələn məsələləri həll etsin.

3. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 166 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

- 2.1-ci bənddə "19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
- həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
- həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
- həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarixi (qiyət) Şurası nəzərdə tutulur;
- həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.

3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.2. 2.2-ci bəndə "Qanunun" sözdündən sonra "19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) və" sözləri, "orqan" sözdündən sonra "(qurum)" sözü əlavə edilsin;

3.3. 2.3-cü bənddə "19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində (birinci halda), yeddinci (birinci halda), 19-3-cü maddəsinin altıncı (hər iki halda), 19-4-cü maddəsinin üçüncü (hər iki halda)," sözləri çıxarılsın;

3.4. aşağıdakı məzmununda 2.3-1-ci bənd əlavə edilsin:

"2.3-1. həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;"

"2.13-2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;"

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2024-cü il

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 175

QƏRAR

Bakı şəhəri, 27 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cü maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 766 (Cild I) ilə təsdiq edilmiş "Pe-

şə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası"nın 4.6.1-ci yarımbəndinə "əslini" sözdündən sonra "(Azərbaycan Respublikasında Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informl təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və onlara peşə xitiasını təsdiq edən sənədin verilməsi Qaydası"nın 6.1.2-ci yarımbəndinə əsasən verilmiş diplomun əslini)" sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 176

QƏRAR

Bakı şəhəri, 27 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informl təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə xitiasını təsdiq edən sənədin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cü maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1097 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 153 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informl təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə xitiasını təsdiq edən sənədin verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

- 6.1-ci bənddə "aşağıdakı sənədlər" sözləri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan aşağıdakı sənədlər (bundan sonra - sənəd)" sözləri ilə əvəz edilsin.
- Aşağıdakı məzmununda 6.1-1-6.1-6-cı bəndlər əlavə edilsin:
 - "6.1-1. "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" vasitəsilə əldə edilmiş sənədin kağız daşıyıcıda olan surətinin təsdiqi "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
 - 6.1-2. Sənədin həqiqiliyi "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
 - 6.1-3. Sənəd Agentliyin İdarə Heyəti sənədrinin (və ya sənəd müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir.
 - 6.1-4. Sənəd ərizəçi üçün yaradılmış "Şəxsi kabinet"də yerləşdirilir.
 - 6.1-5. Sənəddə aşağıdakı məlumatlar əks olunmalıdır:
 - 6.1-5.1. sənədin nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);
 - 6.1-5.2. ərizəçinin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
 - 6.1-5.3. ərizəçinin əldə etdiyi peşə ixtisası üzrə məlumatlar;

6.1-5.3.1. ixtisasın adı;

6.1-5.3.2. ixtisasın kodu;

6.1-5.3.3. modulun adı (sertifikat verildiyi halda);

6.1-5.4. sertifikatın müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün əsas sayıldığına dair qeyd (sertifikat verildiyi halda);

6.1-5.5. diplomun ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulduğuna və peşə təhsili səviyyəsinin növbəti pilləsində təhsili davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayıldığına dair qeyd (diplom verildiyi halda);

6.1-6. Sənəddə bütün məlumatlar Azərbaycan dilində yazılır."

3. 6.2-ci bəndin birinci cümləsi ikinci cümlə hesab edilsin və aşağıdakı məzmununda birinci cümlə əlavə edilsin:

"Ərizəçi verilən sertifikat ona ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir."

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 177

QƏRAR

Bakı şəhəri, 27 mart 2024-cü il

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cü maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1039-VIQD nömrəli Qanununun icrasını

təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarının (Azər-

baycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299 (Cild I); 2024, № 1, maddə 78) 4.4-cü, 4.6-cı, 4.11-ci, 4.13-cü, 4.21-ci bəndləri və 6-cı hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRAR

Bakı şəhəri, 27 mart 2024-cü il

"Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2018-ci il 20 dekabr tarixli 414 nömrəli, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında" 2019-cu il 5 aprel tarixli 608 nömrəli, "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında" 2019-cu il 5 aprel tarixli 609 nömrəli, "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə" 2019-cu il 12 iyul tarixli 780 nömrəli və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə" 2019-cu il 26 noyabr tarixli 863 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2408 nömrəli Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında" 2019-cu il 5 aprel tarixli 608 nömrəli, "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında" 2019-cu il 5 aprel tarixli 609 nömrəli, "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə" 2019-cu il 12 iyul tarixli 780 nömrəli və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2019-cu il 30

sentabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə" 2019-cu il 26 noyabr tarixli 863 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 16 dekabr tarixli 2408 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Vergi ödəyicilərinə nağd pul vəsaitinin uçuğu və kassa əməliyyatlarının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1237 (Cild I);

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 mart tarixli 122 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.

2. "Startapın müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 103 (Cild I); 2024, № 1, maddə 122; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 76 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri



AZERBAIJAN COP29

Yaşıl dünya naminə həmrəylik ili 2024



Hikmət HACIYEV: "COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir"

Əvvəlki 1-ci sahə.

"Biz bu layihəni marşrut boyu ölkələrə firavanlıq gətirəcək əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı firavanlıq kimi görürük. Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir", - deyərək H.Hacıyev qeyd etdi.

Bu yaxınlarda Çinin Sian şəhərindən gələn qatarın Qazaxıstandan və Xəzər dənizindən keçərək Azərbaycana cəmi 11 günə çatmasına toxunan Prezidentin köməkçisi vurğulayıb ki, nəqliyyat nöqtəyi-nəzərindən bu marşrut çox vacib, rəqabətə davamlı və mümkün olduğunu bir daha sübut etdi. Eyni zamanda bu marşrut təhlükəsiz və etibarlıdır. Biz bu ticarət yolunun səmərəliliyini və rəqabət qabiliyyətini daha da artırmaq üçün çinli dostlarımızla çox çalışırıq.

Diqqətə çatdırılıb ki, Azərbaycan həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini artırmaq istiqamətində söz göstərir. Çünki mallar təkə Şərqdən Qərbdə deyil, həm də əks istiqamətdə daşınır. Avropa şirkətləri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marşrutdan istifadə edə bilərlər. Vurğulanıb ki, Azərbaycan Şərqi-Qərbi marşrutu ilə yanaşı, Şimal-Cənub marşrutunu da inkişaf etdirir. Bütün bunlara görə Azərbaycan Avrasiya qitəsində nəqliyyat və logistika mərkəzi hesab olunur.

Son illər Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafına diqqət yetirdiyini və iqtisadi şaxələnməyə nail olmağa çalışdığını qeyd edən H.Hacıyev ölkəmizdə yaradılan günəş-elektrik stansiyalarına diqqət çəkib. Bildirib ki, bu, Çinlə Azərbaycan arasında "yaşıl enerji" sahəsində əməkdaşlıqda mühüm mərhələdir.

Müsahibədə bu il Azərbaycanda keçiriləcək COP29-a da toxunulub, ötən konfransda irəliləyiş əldə olunmayan iqlimin maliyyələşdirilməsi məsələsinin Bakı konfransında əsas mövzuya çevriləcəyi qeyd edilib.

Eyni zamanda Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə



neft və təbii qaz ixrac etdiyi bildirilib. Qeyd olunub ki, Çinlə Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcuddur. Çin şirkətləri neft və təbii qaz layihələrində iştirak edirlər. Vurğulanıb ki, "yaşıl keçid" Azərbaycan üçün prioritet sahəyə çevrildiyinə görə Çin şirkətləri ölkəmizin iqtisadiyyatının şaxələndirilməsində yaxşı tərəfdaşlardır.

Diqqətə çatdırılıb ki, Azərbaycanda Çinin qlobal yaşıl transformasiya sahəsində liderlik etdiyini görməkdən çox şadırlar. Həmçinin Çin "yaşıl keçid" in mümkün

lüyünü faktiki olaraq sübut edib. "Yaşıl enerji"yə keçid bizim prioritetlərimizdən biridir. Biz COP29 və ondan sonrakı mərhələdə çinli dostlarımızla fəal işləməyi səbir-sizliklə gözləyirik", - deyərək Hikmət Hacıyev əlavə etdi.

COP29-un Azərbaycanın qazıtı yanacağına sahib olan ölkə kimi qətiyyətini, eyni zamanda diplomatik və siyasi cəsarətini nümayiş etdirdiyini söyləyən Prezidentin köməkçisi qeyd etdi: "Bu, həmçinin bizim güclü və qəti iradəmizi göstərir. Azərbaycan göstərdi ki, biz qararlıyıq, kəsbəhidrogen

ehtiyatları ilə yanaşı, həm də "yaşıl enerji"nin tərəfdarı olmaq istəyirik və bu konsepsiyaya töhfə verməyə hazırıq".

Müsahibədə həmçinin Çinin və Azərbaycanın beynəlxalq aləmdə həmişə sıx əməkdaşlıq etdikləri, çoxtərəfliyyəti qətiyyətlə dəstəklədikləri və inkişaf etməkdə olan ölkələrin maraqlarını qoruduqları diqqətə çatdırılıb.

Sonda Çin-ABŞ münasibətlərinə toxunulub, rəsmi Pekinə qarşı ədalətli rəqabətin qloballaşmaya və dünya vətəndaşlarının rifahına kömək etmədiyi vurğulanıb.



Çinin "Phoenix" telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb



加吉耶夫
阿塞拜疆總統外事助理
《風雲對話》專訪

加吉耶夫

Çinin "Phoenix" telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, xüsusi verilişin qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparcının Azərbaycanla Ermənistan arasında sülh danışıqları, "Bir kömər, bir yol" təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Şərqi-Qərbi nəqliyyat dəhlizinin əhəmiyyəti, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq, Bakının ev sahibliyi edəcəyi COP29 və digər mövzularda sualları cavablandırılıb.

Bildirilib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub.

Vurğulanıb ki, Fransa və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan 30 illik danışıqlar praktiki olaraq heç bir nəticə verməyib. Amma indi sülh daha yaxındır, bölgədə de-facto sülh hökm sürür. Azərbaycanın məqsədi Qafqaz regionunu sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir. Qeyd edilib ki, Azərbaycanın hərbi işğala məruz qalmasına baxmayaraq, məhz o, sülh müqaviləsinin təşəbbüskarı olub və onun mətnini hazırlayıb.

"Bir kömər, bir yol" layihəsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi deyib ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən "Bir kömər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Qeyd edilib ki, Asiya ilə Avropa arasında yığılmalarda ən qısa marşrut olan Şərqi-Qərbi Nəqliyyat Dəhlizi rəqabətə davamlı, eyni zamanda, təhlükəsiz və etibarlıdır. Avropa şirkətləri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marşrutdan istifadə edə bilərlər.

Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29 barədə məlumat verilib. Bildirilib ki, iqlimin maliyyələşdirilməsi Bakı konfransında əsas mövzu olacaq.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac

etdiyi diqqətə çatdırılıb. Çinlə Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcud olduğunu, yaşıl keçidin Azərbaycan üçün prioritet sahəyə çevrildiyi diqqətə çatdırılıb.

İki ölkə arasında münasibətlərə toxunan Hikmət Hacıyev bildirib: "Çin və Azərbaycan ənənəvi dostlardır. Ölkəmizlə Çin arasında dərin tərəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycan müstəqillik əldə

etdiyi vaxtdan hər zaman Çinin dəstəyinin və tərəfdaşlığının şahidi olub. Prezidentlərimiz arasında sıx dostluq münasibətləri var. 2019-cu ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı ÇXR-in Sədri Si Cinpin dövlətimizin başçısını yaxşı dost kimi qiymətləndirdi. Bu parametrlərə əsaslanaraq biz Azərbaycan-Çin münasibətlərini inkişaf etdiririk. Çin və Azərbaycan siyasi səviyyədə çox yaxşı dostlardır. Biz bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan həmişə "Vahid Çin" prinsipini rəhbər tutur. Azərbaycan və Çin beynəlxalq hüququn fundamental prinsiplərini dəstəkləyir".

Həmçinin vurğulanıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək və bu istiqamətdə də Çinlə əməkdaşlıq imkanları mövcuddur. İki ölkə arasında əməkdaşlığın digər istiqaməti isə iqtisadi sahədir. Bu xüsusda, Azərbaycanla Çinin ticarət əlaqələri davamlı olaraq genişlənir. Sonda bildirilib ki, Azərbaycan inkişaf edən ölkədir və Çin ilə Orta Dəhliz boyu əməkdaşlıq potensialı mövcuddur.



Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 27-də və 28-də Şamaxı Rayon Polis Şöbəsinə növbəti vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir övvəlcə Şamaxı rayonundakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə böyük hörmət və ehtiramla yad edib.

Sonra rayon polis şöbəsinin inzibati binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay, İsmayilli şəhər və rayonlarından qəbul edilən 238 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərini həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraçilərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sırası və kiçik rəis heyətinə xidmətə qəbulu bağlı sıra baxışı keçirib. 34 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.



Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir keçirilib



28 mart tarixi Ümummilli Lider Heydər Əliyevin 23 mart 1977-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir və bu gün təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.

Bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı ömrünün 25 ilini bu orqanlarda şəxsi xidmətə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramla yad etmiş, məzarı önünə öklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülmüşdür. DTX-nin əməkdaşları daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən şəxsi cücaət göstərərək şəhərlərini zircəsinə ucaltmış təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarlarını ziyarət etmiş. Xidmətin adından "Əbədi məşəl" abidəsinin önünə öklil qoyulmuşdur.

Daha sonra DTX-nin Mədəniyyət mərkəzində Xidmətin əməkdaşlarının və veteranların iştirakı ilə peşə bayramına həsr olunmuş təntənəli

tədbir keçirilmişdir. Tədbir açıq elan olunduqdan sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi birdəqiqətlik sükutla yad olunmuş, Dövlət himni səsləndirilmişdir. Ardınca Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik tarixindən bəhs edən "Xüsusi xidmət" adlı sənədli film nümayiş etdirilmişdir.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə giriş nitqi ilə çıxış edərək təhlükəsizlik orqanlarının 105 illik tarixinə nəzər salmış, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkülə, sovetlər dövründəki fəaliyyəti və müstəqillik qazanıldıqdan sonra müasir Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşması barədə ətraflı məlumat vermişdir.

Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarının tarixində misilsiz xidmətlərindən danışan Əli Nağıyev bu təsisatın tərkibinin milliləşdirilməsi kimi o dövr üçün çətin və mürəkkəb olan prosesin həyata keçirilməsində dahi rəhbərin əvəzsiz rolundan, xüsusi xidmət orqanlarının kadr potensialının formalaşdırılması,

maddi-texniki bazasının təkmilləşdirilməsi, əməkdaşlarının iş və məişət şəraitlərinin yaxşılaşdırılması məsələlərinə həssas yanaşmasından və bu istiqamətdə gördüyü ölçüyəgölməz işlərdən danışmışdır.

O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq yeni dövrə qədəm qoyan təhlükəsizlik orqanlarının qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə etmiş, eyni zamanda DTX-nin son illərdəki fəaliyyətinə toxunmuşdur.

Əli Nağıyev dövlətimizin başçısının sarsılmaz siyası iradəsi və ordumuzun hərbi gücü nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpə olunduqdan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışların durduğunu bildirmiş, regionda yaranmış vəziyyəti öz xeyrinə dəyişmək istəyən və bölgənin yenedən münasibətinə çevrilməsinə çalışan bəzi dairələrin təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətini, casus şəbəkələri yaradaraq ölkəmizin milli təhlükəsizliyinin zərərini hesablanmış müxtəlif planları həyata keçirmə cəhdlərini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, DTX respublikamızın təhlükəsizliyinə yönələn bu kimi təhdidləri dəf etmək üçün bütün

qüvvə və vasitələrini səfərbər edərək belə hallarla mübarizəsini bundan sonra da inamla davam etdirəcəkdir.

Xidmət rəisi Əli Nağıyev Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və qayğının növbəti təzahürü kimi, ölkə başçısının müvafiq sərəncamı ilə təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü və peşə bayramı ilə əlaqədar DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görüldüyünü vurğulamış, bunun üçün Prezident İlham Əliyevə şəxsi heyət adından minnətdarlığını çatdıraraq, Xidmətin əməkdaşlarının göstərilən və etimad doğruldacaqlarına qətiyyətli inanmışdır.

Sonra tədbir təhlükəsizlik orqanları əməkdaşları və veteranlarının çıxışları ilə davam etdirilmişdir. Tədbirin rəsmi hissəsinin sonunda DTX-nin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunmuşdur.

Tədbirin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.

"Azərbaycan"

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Azərbaycanı ziyarət edən nümayəndəsinin səlahiyyətini icra edən Alessandra Rokkasalvo ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliklə BMT İnkişaf Proqramı arasında uğurlu əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb. Ölkəmizdə aparılan sosial islahatlar, DOST Konsepsiyası barədə məlumat verilib.

Nazirliyin İctimaiyyətə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, aparılan islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görüldüyü bildirilib. Sosial müdafiə sisteminin gücləndirilməsi üçün görülən işlər və əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.



BMT İnkişaf Proqramı ilə ötən dövrdə icra olunan "Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi", "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması", "İşçi

Qüvvəsinin Bərpası Təşəbbüsü" və s. kimi birgə layihələrin illiyi olan şəxslər və digər həssas qrupların sosial dəstəklə ehatə olunması, onların məşğulluq və özünü-məşğulluğunun dəstəklənməsi və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

A.Rokkasalvo həssas qrupların sosial müdafiəsi, onların əmək bazarına, habelə kiçik biznesə çıxış imkanlarının artırılması işlərində birgə fəaliyyət təcrübəsindən məmnunluğunu ifadə edib. Görüşdə həmin layihələrin nəticələrinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Dünya siyasətində qütbləşmə və qarşıdurma söngümək bilirm. Birləşmiş Qərblə Rusiya-Çin arasında olan gərgin münasibətlər davam edir. Münasibətlərin bu həddə çatmasının səbəbləri isə çoxdur və onlardan biri də dünya ticarətinin aparıldığı nəqliyyat yollarına nəzarət üstündədir.

Məlumdur ki, Azərbaycan dünyanın ən önəmli ticarət marşrutu olan Orta dəhlizin üzərində yerləşən açar ölkədir. Eyni zamanda ölkəmiz "Şimal-Cənub" nəqliyyat marşrutunda da bu statusa malikdir. Bir sözlə, Şərqdən Qərbə, Şimaldan Cənuba və ya əks istiqamətə gedən yollar Azərbaycanda kəşif və ya coğrafi üstünlük ölkəmizə yeni iqtisadi və siyası dividendlər qazandırır.

Hazırda Ermənistanın əli ilə bölgəmizdə yaradılması istənilən yeni müharibə ovqatı da bununla bağlıdır. Belə ki, Azərbaycanla Ermənistan Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlsə, ölkəmizə qarşı yaradılan bu süni maneə aradan qalxması olacaqdır. O üzündən qonşu ölkəyə müxtəlif simkəndləndirici vədlər verərək Azərbaycanla sülh sazişinin bağlanmasına maneə olmaq istəyirlər.

Ermənistan tərəfindən Zəngəzur dəhlizi açılmasında, Azərbaycan Orta dəhliz üzrə mühüm ölkə kimi əhəmiyyətini qoruyur. Amma məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılması dünya ticarət marşrutunun

Orta dəhliz hazırda ən etibarlı marşrutdur

Bu reallıq dəhlizin açar ölkəsi olan Azərbaycanın xeyrinə işləyir

şah damarı olacaq Orta dəhlizin imkanlarını daha da artırır. Çünki bir marşrutun nə qədər çox şaxələnmək imkanı olarsa, bir o qədər yaxşıdır. Çox sadə səbəbdən: hər hansı marşrutda texniki qəza baş verdikdə onun istiqamətini dəyişməklə yükləri vaxtında lazımı ünvanlara göndərmək mümkün olur.

Hazırda dünya ticarətinin 80 faizi okean və dənizlər üzərindən həyata keçirilir. Lakin bir neçə il əvvəl Süveyş kanalında baş verən texniki qəza, bu gün Qırmızı dənizdə yaranan vəziyyət göstərir ki, dəniz ticarəti iqtisadi cəhətdən sərfəli olmamaqla yanaşı, həm də təhlükəsiz deyil. Odu ki, hazırda dünya ticarətinin quru marşrutlarla aparılmasına üstünlük verilir. Buna görə də indi dünyada baş verən geosiyasi savaşa əsas məsələlərdən birinin quru yolla həyata keçirilən nəqliyyat marşrutlarına nəzarətlə bağlı olduğunu görürük.

Azərbaycanın xarici siyasətinin əsas məqsədi Orta dəhliz boyu yerləşən ölkələrlə sıx əməkdaşlıq qurmaqdır. Başqa sözlə, məqsəd bu marşrutun əks qütbə olan ölkələrin mübarizə meydanına çevrilməsinə yol verməmək üçün nəqliyyat marşrutunun səmərəli fəaliyyət



göstərməsinə bütün tərəflərlə əməkdaşlıq etməkdir. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri zamanı müzakirə olunan məsələlərdən biri də məhz "Bir kömər, bir yol" layihəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi olub. Tərəflər dünya üçün əhəmiyyətli olan Orta dəhlizin imkanlarından maksimum dərəcədə istifadə edilməsinin gələcək iqtisadi-ticarəti münasibətlərə böyük töhfələr verəcəyini vurğulayıblar. Həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi

əlaqələrini nəzərə alaraq Çin-Mərkəzi Asiya-Azərbaycan formatında əməkdaşlıq imkanlarından bəhs edilib. Bildirilib ki, Azərbaycan tərəfdar ölkələrlə birlikdə bu ticarət və nəqliyyat dəhlizinin daha səmərəli şərtlərlə fəaliyyəti üçün davamlı iş aparır.

Dəhliz vasitəsi ilə yüklərin daşınmasında dinamikanın sürətlə yüksəlməsi işlərin səmərə verməsinə göstərir. Xatırladıq ki, keçən il bu marşrutla 2 milyon 750 min ton yük daşınıb. Bu, 2022-ci ildə daşınan yüklərlə müqayisədə 64 faiz çoxdur. Gələn ilcən Orta dəhlizlə yüklərin daşınmasının 10 milyon ton çatdırılması proqnozlaşdırılır.

Hədəf isə bu marşrutla yüklərin daşınmasının həcmi 25 milyon tona çatdırmaqdır.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Antalya şəhərində keçirilən Diplomatik Forumda Azərbaycandan keçən nəqliyyat marşrutunun dünya üçün əhəmiyyətini vurğulayaraq demişdir: "Hazırda şimal dəhlizi məlum səbəblərdən praktiki olaraq iflic vəziyyətdədir və bu, iki ticarət tərəfdarı arasında mərkəz olan Qafqaz regionunun əhəmiyyətini artırır. Beləliklə, Cənubi Qafqaz və Orta dəhliz Azərbaycan tərəfinin də niyyəti olan geniş strateji əlaqəni təmin edə bilər. Çindən Avropaya yüklərin daşınmasını təmin etmək üçün region potensialına əlavə diqqət yetirilməlidir". Azərbaycan bu yaxınlarda BTQ-nin Gürcüstan seqmentinin gücünü artırmaq üçün Gürcüstanla birgə əlavə sərmayələr qoymağa başlayıb. Biz həmçinin türkiyəli həmkarlarımızla Qarsdan Naxçıvana demir yolunun çəkilməsi ilə bağlı da razılıq əldə etmişik".

Artıq Avropada da anlamağa başlayıblar ki, onlar üçün ən əlverişli ticarət marşrutu Orta dəhlizdir.

Buna görə də Avropa və bir sıra beynəlxalq maliyyə qurumları Mərkəzi Asiya regionunda nəqliyyat əlaqələrinin, ilk növbədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarını genişləndirilməsi üçün 10 milyard avro məbləğində vəsait ayırmağa hazır olduqlarını bəyan edirlər.

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) demir yolu və Bakı limanı vasitəsilə yüklərin aşırlmasını əhatə edən Orta dəhlizin birləşmiş dəniz və demir yolu komponentinin imkanlarını genişləndirilməsi istiqamətində də fəal iş aparır. Qeyd edək ki, uzunluğu 230 kilometr olan xətt Qars-İğdırdan başlayaraq Naxçıvana qədər uzanacaq. Oradan xətt İran, Əfqanıstan və Pakistana gedən demir yolu xəttinə birləşdiriləcək. Bununla Türkiyə də logistika sahəsində böyük üstünlük əldə edəcək.

BTQ-nin Gürcüstan seqmenti üzrə genişləndirmə və modernizasiya işlərinin tezliklə başa çatdırılması planlaşdırılır. Bu məqsədlə Axalkalakda Azərbaycan, Türkiyə və Gürcüstanın demir yolları administrasiyaları rəhbərlərinin üçtərəfli görüşü keçirilib və görüşdə işlərin icrasının gedişi və sürətləndirilməsi

məsələləri müzakirə olunub. Bu işlər yekunlaşandan sonra əlavə yük axınlarının cəlb edilməsi üçün zəruri şərtlər olan Asiya və Avropa arasında yükdaşıma vaxtı xeyli azalacaq.

Statistik rəqəmlər ölkəmizdən keçən marşrutun dünya üçün əhəmiyyətini ortaya qoyur. BTQ vasitəsilə yüklərin Pekindən (Çin) Londona (Böyük Britaniya) çatdırılması 12-15 günə mümkündür. Avropadan Asiyaya Afrika üzərindən dəniz yolu ilə yüklərin daşınması 45-62, Çindən Avropaya Rusiya üzərindən 32 gün çəkir. Eyni zamanda Orta dəhliz marşrutları üzrə qeyri-neft, eləcə də konteyner yüklərinin qatar və yük maşınları ilə daşınması orta hesabla təxminən 20-25 gün zaman tələb edir ki, bu da yüklərin Çin və Cənub-Şərqi Asiyadan dəniz yolu ilə Cənubi Afrikada Ümid burnundan keçməklə daşınmasından xeyli azdır. Konkret desək, ikinci halda yüklərin daşınması orta hesabla ən azı 45 gün çəkir.

Görünür odur ki, Rusiya ilə Qərbdə bütün logistika marşrutlarını kəsən Rusiya-Ukrayna müharibəsi, eləcə də Qırmızı dəniz və Süveyş kanalında gəmiçilik fəaliyyətini faktiki olaraq iflic edən Yaxın Şərqdəki mövqə münaqişələrin gərginləşməsi Orta dəhlizin etibarlı marşrut kimi rolunu daha da artırır.

Rüstəm KAMAL, "Azərbaycan"



Antiazərbaycançı şəbəkənin qəsd planı iflasa məhkumdur

Makron İlham Əliyevə yenə uduzdu

Bu gerçəklik Yelisey sarayının tezisləri ilə işləyən "Le Figaro" qəzeti vasitəsilə Fransa tərəfindən açıq etiraf olunub

Bakının Fransanı beynəlxalq platformalarda, siyasi, diplomatik cəhətlərdə ard-arda məğlubiyətlərə uğratması, təcavüzkar Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək kimi çirkin planlarını alt-üst etməsi Yelisey sarayı tərəfindən etiraf olunub.

Azərbaycana qarşı qərəzli münasibət bəsləyən Fransa Prezidenti Emmanuel Makronun bütün məkrli cəhdlərinin, təzyiqlərinin Prezident İlham Əliyev tərəfindən məharət və qətiyyətli qarşısının alındığı, bir sözlə, Makronun İlham Əliyevə tam məğlub olduğu özləri tərəfindən dilə gətirilib.

Belo ki, Yelisey sarayının tezisləri ilə işləyən "Le Figaro" qəzeti yazıb ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri notica verir.

Nəşrin yazdığı bu bir cümlənin özü belə çox mətləblərdən xəbər verir. Birincisi, Fransanın Cənubi Qafqaza bağlı yürütdüyü qərəzli siyasətin özünü doğrultmadığını, Makronun ikili siyasətinin iflasa uğradıldığını ortaya qoyur. Vətən müharibəsi dövründə, eləcə də ondan sonrakı müddətdə Makron hər cür çirkin vasitə ilə, qərəzli qətnamələr qəbul etməklə ölkəmizə qarşı sanksiyalara nail olmağa çalışdı, amma beynəlxalq hüquqa dayanan təklif və tələbləri heç bir dəstək almadı. Azərbaycanın suverenliyini təmin etməsi ilə separatizmə uzanan qolları sındırılan və "erməni kartı" əlindən çıxan Makron meydana tək qaldığı, Prezident İlham Əliyev tərəfindən məğlubiyətə düşər olduğunu, nəhayət, anladı.

Fransa Prezidenti məğlubiyətinə ortaq axtarır

Amma bu dəfə də hiyləgər Fransa lideri özü üçün acı gerçəkliyi etiraf et-

mədiyinə görə başqa bəhanələr gətirməyə, günah keçisi axtarmağa başladı. Elo bu fitnə-fəsadlı məqam da "Le Figaro" qəzetinin sifarişli məqaləsində açıq göstərilir. Vurğulanıb ki, ötən illər Qarabağa dair Fransanın təşkil etmiş istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmayıb.

Məqalədə o da məlum olur ki, 2022-ci ilin oktyabrında Makron "erməni məsələsi"ni Roma Papası ilə də müzakirə etmək istəyib. O, Roma Papasını ziyarət edərkən, özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb ki, yazıçı Ermənistanla bağlı məsələni qaldırsın. Amma Vatikandan da istədiyi dəstəyi ala bilməyib...

Bütün bu məlumatları qəzet yolu ilə sızdırmaqla Yelisey sarayının Azərbaycanı qarşı planlarının iflasa uğratmasına görə məsuliyyəti ABŞ-nin, Va-



tikanın və digərlərinin üzərinə atmaq istəməsi gün kimi ortadadır. Çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək istəmir.

Əslində, uydurma "erməni məsələsi"ni öləndə bayraq edərək çox uzaq yol qət edə bilməyəcəyini Makron özü də bilməmiş deyildir. Təcavüzkar, separatizmi dəstəkləməsinin, "erməni problemləri" ilə məşğul olmasının heç bir nəticə verməyəcəyi Fransa liderinə aydın idi, amma görünür bu qərəzli siyasətinə ortaq olanlar dəstək görcəyinə çox ümid bəsləmişdir. Ancaq hadisələr onun gözlədiyi yöndə cərəyan etmədi. Prezident İlham Əliyevin tarixə, ədalətə, haqqa dayanaraq yürütdüyü hətərəfli siya-



sət nəticəsində Makron mat oldu. Beləcə yalan vədlərlə başını aldatdığı erməni lobbisinin yanında da üzünə qaldı...

Müstəmləkəçi ölkənin dünyadakı nüfuzu yerlə bir edilib

Ermənistanın torpaqlarımızı işğal altında saxladığı dövrdə Fransa erməni lobbisini aldadaraq onlardan xeyli pul qoparıb. Məhz buna görə də 25 il ərzində vasitəçilik statusundan danışıqların sonsuzadək sürməsi üçün istifadə edib.

İkinci Qarabağ müharibəsində Azərbaycanın zəif qazanması bölgədə yeni reallıqlar yaratdı və bununla Fransanın da regionla bağlı planları puç oldu. Artıq Cənubi Qafqaza yerləşməyin başqa yolla mümkün olmadığını görən Paris növbəti dəfə Azərbaycan-Ermənistan arasında normallaşmada tərəf kimi iştirak etmək iddiasına düşdü. Lakin yenə də çirkin niyyətini çox ört-basdır edə bilmədi.

Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbul olunmasına cəhd göstərdi, rəsmi səviyyədə ölkəmizlə bağlı yalan və uydurmalarla dövlət itihamları irəli sürdü. Təcavüzkar Ermənistanın siyasi, hərbi dəstək verməklə məşğul oldu. Ancaq Bakının yürütdüyü qətiyyətli siyasətə qərəzli Fransa yerində otuzdurularaq danışıqlar prosesindən birdəfəlik uzaqlaşdırıldı.

Azərbaycanın bütün beynəlxalq tribunallarda Makron hökumətinin XXI

əsrdə də neokolonialist siyasət həyata keçirməsinə, bu gün də ölkələri, xalqları əsarətli altında saxlamağa, yeni müstəmləkələr əldə etməyə çalışmasına dünyaya açıb göstərməsi Fransanın nüfuzunu yerlə bir edib.

Üstəlik, Parisin çizilən üzünü açığa çıxarıldığı belə bir zamanda Yelisey sarayının Cənubi Qafqaz siyasətinin də tam iflasa uğradılması Fransa hakimiyyətinə sarsıdıcı zərbə oldu. İlham Əliyev tərəfindən uğradılan bu ağır məğlubiyəti etiraf etməyin özü belə ermənipərəst Makron üçün ölümdən bətdir desək, heç də yanlışdır...

Bir sözlə, Yelisey sarayının tezisləri ilə işləyən "Le Figaro" qəzetinin məqaləsini oxuyan hər kəs bir daha Fransa hakimiyyətinin, Prezident E.Makronun Azərbaycanı qarşı qərəzinə və düşmən münasibətinə olmasına, eləcə də ermənipərəstliyinə bələd olur.

Həmçinin məqalədə göstərilən faktlar sayəsində Fransanın separatizmi dəstəklədiyi də (sözünə qəzet martın 27-də də artıq tarixin zibilliyinə tozlanmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edib) görünür. Amma o da görünür ki, Makronun yürütdüyü və Fransa adına üz qarşısına çevrilən qərəzli və məkrli siyasət şəxson Prezident İlham Əliyev tərəfindən necə məğlubiyətə, iflasa uğradılıb.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Solovyov ermənilərin maşası olmağından "şərəf" duyur

Martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert zalında törədilən terror aktı insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdəndir. Dünyanın harasında yaşamasından, dinindən və milliyyətindən asılı olmayaraq tərəqqiparvar insanlar silahsız və günahsız insanların heç bir səbəb olmadan bir qrup terrorçu tərəfindən qətlə yetirilməsini lənətləyərək terrorun təşkilatçılarının və icraçılarının birmənalı olaraq ən ağır formada cəzalanmalarını tələb edirlər.

Xatırladaq ki, bu terror nəticəsində son məlumata görə, 140 nəfər həyatını itirib, 11-i uşaqlar olmaqla 360 nəfər yaralıdır. Konsert zalına soxulan silahlı şəxslər atəş açaraq insanları qətlə yetirdikdən sonra məkanı yandıraraq hadisə yerindən qaçıblar.

Cinayətkarların izinə düşən Rusiya xüsusi xidmət orqanları istisna hadisəni törətməkdə şübhəli bilinənləri həbs edib kimlikləri barədə ictimaiyyəti məlumatlandırılıb. Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, "Crocus" terroru işi çərçivəsində ümumilikdə 11 nəfər olmaqla səkkiz təşkilatçıların şəxs, o cümlədən icraçı olduğu güman edilən dörd nəfər həbsə alınıb.

Birmənalı olaraq törədilən dəhşətli qanlı hadisə fonunda yaranmış durum eləcə də bu olayla bağlı yayılan informasiyalara həssas yanaşmanı tələb edir. Oluşmuş təəssüf doğuran odur ki, belə bir həssas və nəmndə də törədilən faciədən siyasi məqsədləri üçün istifadə etməyə çalışan, izi azdırıb, suyu bulandıran öz çirkin niyyətlərini həyata keçirmək istəyən yaramazlar var. Ermənilər biri də hər zaman ermənilərin necə məğlubiyətə, iflasa uğradılıb.

yalı teleaparıcı, jurnalist Vladimir Solovyovdur.

Qeyri-obyektiv mövqeyi ilə "ad çıxaran" media maqnatı Aram Qabrielyanovun, Marqarita Simonyanın, Vladimir Solovyovun Azərbaycanı qarşı bir qayda olaraq sərgildikləri qərəzli mövqə bizə yaxşı məlumdur. Onların hər məqamda, hər fürsətdə xalqımıza və dövlətimizə qarşı "hücum" hazır olduqlarını bilir. Dünyada hər şeyin bir sərhədi olsa da, xalqımıza və dövlətimizə qarşı ardıcıl olaraq mənəvi terrorla məşğul olan Solovyovun və onu diləndirənlərin məniyyətsizliklərinin sərhədi yoxdur. Bu insanların arsız simaları və niyyətləri Rusiya və Azərbaycan ictimaiyyətinə bəlli olsa da, hələ də bəzilərində çətdə biləcəklərini düşünməklə olar. Odur ki, onların mənfur niyyətləri açıqlıb göstəriləndir.

Qeyd olunduğu kimi, məlum hadisəni törətməkdə təşkilatçıların şəxslər təz bir zamanda müəyyən olaraq həbs edilib. Rusiya FTX öz işini görür. Solovyovun konspiroloji təfəkkürünə, onun səmərəsizliyinə ehtiyac olmadığı bir zamanda məlum terror aktında Azərbaycanı izini "axtarmaq" cəhdini heç də təsadüfi hesab etmək olmaz. Solovyov və onu idarə edənlər

düşünür ki, belə bir həssas məqamda "Crocus City Hall"da törədilmiş tərribatda azərbaycanlıları ittiham etməklə Rusiyada həmvətənlərimizə münasibətdə antipatiya yaradaraq etnik zəmində münaqişələr törədir. Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilər.

Eyni zamanda iddialar hələlik hüquqi təsdiqi tapmasada, bəzi şahidlər və ekspertlər terror aktında erməni izinin olduğunu da dilə gətirirlər. Heç şübhəsiz ki, siması Rusiya və Azərbaycan ictimaiyyətinə yaxşı məlum olan bu "trio" qərəzli şəkildə terror hadisəsində azərbaycanlı izi axtarmaqla Rusiya KİV-inə yeni mövzu verə biləcəklərini də düşünür. Xatırladaq ki, bu, Solovyovun heç də ilk uydurması deyil. O, 2016-cı ildə də ölkəmizə terrorçu İŞİD-lə əlaqələndirməkdə uğursuz cəhd etmişdir.

Bu bir faktdır ki, Solovyov kimiləri üçün no vicdan, no də peşə ləyaqəti var. Onların yeganə məqsədi cəmiyyəti çətdirib, əsl həqiqətləri və realıqları korporativ maraqlara qurban verməkdir. Arsızlıqları o həddədir ki, istədiklərinin alınmadığını, ictimai qınaq gördən kimi heç utanmadan dediklərini "təzkiyə" edib, yenicən növbəti bədnam planın programını tuturlar. Jurnalist peşəsinə ləqə gətirən, Vətəni və xalq qarşısında heç bir məsuliyyət hissi duymayan V.Solovyov və onu idarə edənlər, şübhəsiz ki, ictimai qınaqdan başqa layiqli hüquqi qiymətlərini də almədirlər.

Elşən QƏNİYEV, "Azərbaycan"

Qərbin məkri Ermənistanı ağır duruma salacaq

"ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilməsi planlaşdırılan birgə konfrans indiyə qədər bəzi hallarda üstüörtülü saxlanılan qərəzli siyasətin açıq şəkildə nümayişidir. Faktiki olaraq, bu konfrans hərbi siyasi paktın yaradılması deməkdir. Bu paktın aparıcı gücü ABŞ və ikinci gücü Avropa İttifaqıdır, həyata keçirilməsində əsas vasitə isə Ermənistanıdır".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat söyləyib ki, bu üçlüyün konkret hədəfi Cənubi Qafqazı yenidən qarışdırmaqdan ibarətdir: "ABŞ və Avropa İttifaqı Ermənistanı ölkəmizə qarşı silahlandırır, revanşist meyilləri gücləndirir. Açıq söyləmək lazımdır ki, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərqərar etməsi təkəz işğalçı Ermənistan üzərində çalınan zəfər deyil. Bu, eyni zamanda Ermənistanın havadarları üzərində də qazanılan qələbə olduğundan onlar Azərbaycanın zəfərini qəbul edə bilmirlər. Çünki Azərbaycanın şanlı zəfəri uzun oşrlərdən bəri yürüdülməsinə siyasəti darımadığını edib".

Deputat qeyd edib ki, hərbi paktın yaradılmasında digər məqsəd Rusiyayı Qafqazdan çıxarmaq, üçüncü ölkəni və ya ölkələr qrupunu bu regiona gətirməkdir: "Paktın yaradılması Ermənistanın əli ilə Rusiyayı parçalamaq cəhdi kimi də xarakterizə edilə bilər. Həmçinin

konfransın bir məqsədi də Rusiya-Azərbaycan münasibətlərini pozmaqdır. Bu gün Qərbdəki mərkəzlərin başlıca məqsədlərindən birinin qonşu dövlətlərlə münasibətləri korlamaqla yeni cəbhə açmaq olduğunu nəzərə alsaq, aydın olur ki, bu heç də təsadüfi deyil".

Musa Qasımlı vurğulayıb ki, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət üçüncü dövlətə və ya dövlətlər qrupuna qarşı yönəlməyib, milli və dövlət maraqlarına xidmət edir: "Belə olan halda ABŞ və Avropa İttifaqının Ermənistanı əli ilə Qafqazda ikinci cəbhə açmaq cəhdləri çox təhlükəlidir. Bu, böyük problemlər yarada və Ermənistan üçün ağır nəticələr verə bilər. Əgər iddia etdikləri kimi, doğrudan da, ABŞ və Aİ Cənubi Qafqazda sülhün bərpasını istəyirlərsə, o zaman gerçəklikləri qəbul etməli və revanşistləri qızışdırmamalıdır. Yox, əgər regionda bundan sonra hər hansı bir gərginlik yaranarsa və ya terrora cəhd edilərsə, bunun təşkilatçılarının ABŞ və Avropa İttifaqı, həyata keçirilməsində isə Ermənistan



olacağına şübhə qalmayacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın dövlət qurumları terror təşkilatları ilə bərabər hərəkət edirlər".

Deputat yekunda Azərbaycanın ABŞ və Avropa İttifaqı ölkələri ilə məhraban münasibətlər qurmaqda maraqlı olduğunu bildirdi. Müsahibimiz qeyd edib ki, region gələcəyi qarşıdurmalardan və müharibələrdə deyil, sülhdə, əmin-amanlıqdadır: "Azərbaycanın mövqeyi aydındır. Dövlətimiz Ermənistanla münasibətləri normallaşdırmaqdan ötrü sülh sazişinin imzalanmasına çalışır, yeni əməkdaşlıq səhifəsi açıq. Lakin Ermənistan hökuməti anlamaq istəmir ki, tərəfimizdən təqdim edilən sülh və əməkdaşlıq təklifi erməni xalqının da maraqlarına uyğundur".

Nəzrin QAFARZADƏ, "Azərbaycan"

Terror bəşəriyyət üçün təhlükədir

Azərbaycan bu bələdan ən çox zərərçəkən ölkədir

Dünyanın harasında, hansı ölkədə törədilsə-törədilsin, terror aktına qarşı bütün sülhsevər xalqlar etiraz səslərini ucaldırlar. Çünki siyasi məqsədlər üçün həyata keçirilən dəhşətli hadisələrin qurbanları çox zaman günahsız insanlar olur. Digər tərəfdən terror bütün bəşəriyyət üçün təhlükə və təhdiddir. Odur ki, terrorla mübarizə bir ölkənin, yaxud bir bölgənin deyil, bütün bəşəriyyətin problemdir.

Martın 22-də "Crocus City Hall" konsert zalında törədilmiş terror aktında da aralarında azyaşlıların olduğu xeyli sayda günahsız insan həlak oldu. Gözlərini çün bürümüş terrorçular uşaqları, gəncləri, yaşlıları atəşə tutdular. Neçə-neçə insanı həyatdan qopardılar. Yenə neçə-neçə insanın arzularını yarıncıq qaldı, ümidləri məhv oldu.

Rusiyanın paytaxtında - Moskvada baş verən bu dəhşətli hadisədə böyük təəssüf hissi keçiririk. Dinc insanların faciəsinə səbəb olanları, terrora, terrorçulara dəstək verənləri şiddətlə qınayırıq. Çünki Azərbaycan xalqı terrorizm bəlasından ən çox zərərçəkəndir. Əzəli torpaqlarımıza XIX əsrdə köçmüş ermənilərin bu yerlərdə yerləşmələri, ərazilərimizdə özlərinə yoxdan dövlət qurumları xalqımızı böyük bəlalara saldı. Ona görə ki, xislətdə məkər, hiylə, özgənən olanlara utanmadan, çəkinmədən yiyələnmək meyli olan ermənilərin iddiaları bitmədi. Özlərinə tarix uydurdular. Heç zaman mövcud olmamış və olmayacaq "böyük Ermənistan"

xülyası ilə dəhşətli planlar qurdular, terror təşkilatları yaratdılar, amansız, qəddar terrorçular yetişdirdilər. Hər fürsətdən yararlanmağa, Azərbaycan xalqına ağır zərər verməyə çalışdılar. Təəssüf ki, məqsədlərinə çatdıqları az olmadı...

Təşkilatlanmış, xüsusi tapşırıq və plan üzrə hərəkət edən erməni terrorçularının hədəflərində həm Azərbaycanın ayrı-ayrı görkəmli şəxsiyyətlərini qətlə yetirmək, həm də kütləvi qırğınlar törətmək vardı. Behbud ağa Cavanşir, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi böyük şəxsiyyətlərimiz erməni terrorunun qurbanı oldular.

Tarixin müxtəlif dövrlərində kütləvi şəkildə silahlandırılmış qəddar ermənilər yeri-ohalıya qarşı geniş hücum keçirdilər. 1905-1907-ci illərdə, 1918-ci ildə Azərbaycan ərazilərində - Bakıda, Qubada, Şamaxıda, İrəvanda, Naxçıvanda, Qarabağ bölgəsində və digər yerlərdə azınlaşmış ermənilər minlərlə insanı yalnız azərbaycanlı olduğu üçün dəhşətli işgəncələr verərək qətlə yetirdilər, yaxud şikəst

etdilər. Vəhşilənmiş ermənilərin törətdikləri kütləvi qırğınlar, soyqırımları zamanı şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz yandırıldı, yurdlarımız viranə qoyuldu, yerlə yeksan edildi. Bütün üzvləri öldürülən, ocaqları birdəfəlik söndürülən azərbaycanlı ailələr oldu.

Ermənilər yurdundan sığınacaq aldıkları, süfrəsindən çöhrək kəsdikləri Azərbaycan xalqına düşmən kəsildilər. Terrorçu, işğalçı daşnakların xalqımıza qarşı kin-küdurətləri, düşmənçiliyi bitmədi. Ancaq tarixin təkeri onların istəklərinə uyğun firlanmayanda maskalanmağı, rollarını dəyişməyi də yaxşı bacardılar. Canında, ruhunda sülhpərvərlik, humanistiklik olan və pisliklər də bir gün yaxşıya, düşmənlərin də nə vaxtsa dostla çevrilə biləcəklərinə inanaraq xalqımız isə hər dəfə onları xeyirxahlıqla, məhrabanlıqla qarşıladı. Keçmiş unudulmuş kimi göründü. Hər halda Azərbaycan xalqı ədəvət aparmadı, haqq-hesab istəmədi.

Yenə ölkəmizin ən gözəl yerlərində, ən rahat evlərində ermənilər yaşadılar. Sonrakı illərdə baş verən dəhşətli hadisələr təsdiq etdi ki, "ASALA", "Daşnaksütyun" və digər terror təşkilatlarının buyruğu ilə hərəkət edən ermənilər, əslində, fürsət gözləyirmişlər. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində baş verən

siyasi hadisələr zamanı gözlədiyi məqamın gəldiyini düşünən qəddar düşmən hərəkətə keçdi. Hər vasitə ilə Azərbaycanı, azərbaycanlılara zərbə vurmağa çalışdılar. Qərbi Azərbaycanda qətlər, qarətələr törədildilər, nəhayət, azərbaycanlıları doğma yurdlarından, evlərindən tamamilə qovdular. Qarabağa, Şərqi Zəngəzura müharibə odu saldılar. Minlərlə dinc, günahsız azərbaycanlıya dəhşətli, ağlasığmaz əzablar verərək öldürdülər. Xocalıda, Ağdabanda, Ballıqayada, Başlıbeldə soyqırımları törədildilər.

Terrorçu ermənilər tərəfindən 1994-cü il martın 19-da Bakıda dinc əhaliyə qarşı terror aktı həyata keçirildi. Metropolitenin "20 Yanvar" stansiyasında baş vermiş partlayış zamanı 14 nəfər həyatını itirdi, 42 nəfər isə ağır dərəcəli bədən xəsarətləri aldı. Aparılan istintaq-məhkəmə araşdırmaları təsdiq etdi ki, həmin dəhşətli cinayətdə Ermənistanın xüsusi xidmət orqanlarının əli var.

Həmin il iyulun 3-də Bakı metrosunun "28 May" və "Gənclik" stansiyalarının arasında qatarda törədilmiş partlayış nəticəsində isə 13 nəfər həlak oldu, 42 nəfər yaralandı. Bu terror hadisəsinin də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirildi.

Terroru dövlət siyasətinə çevirən Ermənistan 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan xalqına qarşı qanlı hadisələr törətdi. Ermənistan silahlı qüvvələri dəfələrlə Gəncə, Tərtər, Bərdə, Beyləqan, Mingəçevir və digər yaşayış məntəqələrimizi ağır artilleriya və raketlərdən atəşə tutaraq dinc sakinləri öldürdülər, yaxud əlil qoydular.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini otuz ilə yaxın işğal altında saxladığı dövrdə də, Vətən müharibəsi başa çatdıqdan sonra da Ermənistan terrorçularından əl çəkmədi. Ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı olan xeyli sayda minaların aşkarlanması da bunu sübut edir.

Azərbaycanlılara qarşı həyata keçirilən mina terrorunun bəlalari təəssüf ki, bu gün də bitməyib. Ermənistan ərazilərimizdə basdırıldığı minaların dəqiq xəritəsini verməkdən boyun qaçırır. İşğalçı ölkənin mina terroru nəticəsində hələ də dinc, günahsız insanlar həlak və ya şikəst olurlar.

Faktlar, həm də dəhşətli, insanlığa sığmayan faktlar göz önündədir. Ancaq beynəlxalq ictimaiyyətdə Ermənistanın həyata keçirdiyi bu terror aktlarına hələ də susur, cinayətkar cəzasız qalır.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Demokratiyanın iki üzünü - ədalətin ikili standartı

Sülhün yolu Azərbaycanla əməkdaşlıqdan keçir

Təəssüf ki, Qərbin avantüraları Ermənistanı hərbi qarşılıqda meydanına çevirir

Ermənistanın Qərb-Rusiya qarşılıqlı inqarına çevrilməsi artıq realdır. Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında aprelin 5-də keçirilmiş nəzərdə tutulan konfransdan sonra isə bu ölkə böyük güclərin ayaqları altında əzilə bilər. Başqa cür desək, Ermənistan Ukraynanın taleyini yaşamağa çox yaxındır.

İlham ƏLİYEV:

"Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır"

Öncə onu qeyd edək ki, belə bir konfransın keçirilməsi barədə qərar regiondakı sülh prosesi ilə ziddiyyət təşkil etməklə yanaşı, Qərbin erməni təəssübkeşliyinin göstəricisidir. O Qərb ki, Azərbaycan torpaqlarının işğal altında olduğu illərdə bir dəfə də olsun Ermənistanı təzyiqlə göstərmədi. Nə Brüssel, nə Vaşinqton Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş ərazilərinin azad olunmasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsini Ermənistanın tələb etdiyi.

Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Qərbin böyük canfəşanlıqla Ermənistanın müdafiəsinə qalxması ikiüzlü-

lükdən və riyakarlıqdan başqa bir şey deyil. Görünən odur ki, bu siyasi dairələr Azərbaycanın öz milli haqqını təmin etməsi ilə heç cür barışa bilmirlər. Əgər belə olmasaydı, 44 günlük müharibədən sonra Qərb Qarabağda "Kosovo variantı"ni hazırlamaq fikrinə düşməzdi. Buna görə 3 il ərzində "Humanitar fəlakət" bəhanəsi ilə Azərbaycana və şəxsən Prezident İlham Əliyevə qarşı təzyiqlə kampaniyası apardılar. Bu məkrli kampaniyada hər yola əl atsalar da, Azərbaycana və onun Prezidentinə məğlub oldular.

İndi isə Qərb belə bir konfrans təşkil etməklə regiondakı sülh prosesinə qarşı çıxır. Bu konfransla bağlı yayılan məlumatlardan biri də Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasının planlaşdırılmasıdır. Belə bir sənədin imzalanmasının regiondakı sülh prosesinə qarşı yönəldiyi aydındır. Bu kimi addımlar xüsusən Ermənistanı revanşist çağırışla-

rı daha da gücləndirə bilər. Azərbaycan Xarici İşlər Nazirliyindən də bildirildiyi kimi, Ermənistanın revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst icimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Al və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti Al və ABŞ bölüşəcəklər.

lər. Tarix isə sübut edir ki, bu cür illüziyalar sonunda Ermənistan baha başa gəlir. Prezident İlham Əliyevin dediyi kimi, hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq. "Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq".



Qərblə imzalayacağı sənəd Ermənistanı yaxşı heç nə vəd etmir

Lakin ABŞ və Avropa İttifaqının planlaşdırdığı təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasında əsas məqsəd başqadır. Belə ki, Qərb belə bir sənədin imzalanmasına nail olmaqla Ermənistanı özünün anti-Rusiya avantürasına cəlb etmək niyyəti güdür.

Söhbət ondan gedir ki, Rusiya ilə münasibətləri tarixi boyu görməmiş dərəcədə kəskinləşən Qərb koalisiyası Kremlə qarşı mübarizədə yeni platsdarm axtarırdı. Son dövrlərdə Rusiya ilə münasibətlərində sərinlik yaşanan Ermənistan isə bu baxımdan Qərbin əlinə düşən fürsətdir. Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Qərb ölkələri arasında imzalanan ikitərəfli sazişlər kimi Ermənistanı təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamaya hazırlaşır.

Buna qədər isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fonunda önonəvi müttə-

fiqi olan Rusiya ilə hərbi əməkdaşlıqdan faktiki olaraq imtina etməsi, əslində, bu prosesin Qərbin planı əsasında icra olunmasından xəbər verir. Bu, Rusiyaya Ukraynanın ardınca indi də Cənubi Qafqazdan və daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planının işə salınmasıdır. Belə ki, Qərblə İrəvan arasında istonilən məzmunlu hərbi zəmanət sənədinin imzalanmasından sonra Ermənistan KTMT-ni tərk etməlidir. Həmçinin belə bir sənədin imzalanması o deməkdir ki, Ermənistan Rusiyadan Gümrükdəki 102-ci bazanın çıxarılmasını tələb etməlidir.

Məntiqlə proseslərin bu şəkildə cərəyan etməsindən sonra Ermənistanın Rusiya hərbiçiləri bu ölkəni tərk etməyə hazır deyil. Lakin bunun nə dərəcədə real olduğunu tarix göstərəcək. Aydındır ki, belə bir hadisə baş verərsə, Ermənistan vasitəsilə Rusiyanın maraqlarına böyük zərbə vurulacaq. Rusiyanın isə belə situasiyalarda necə davrandığı Ukraynada baş verənlərin fonunda məlumdur. Oudur ki, Ermənistanın Rusiyanın maraqlarına qarşı olan fəaliyyə-

tinin nəticəsini proqnozlaşdırmaq çətin deyil.

Belə bir sənədin imzalanması İrəvan da ciddi reaksiyaya səbəb olacaq. Çünki Ermənistanla təhlükəsizlik zəmanəti sənədinin imzalanması ABŞ hərbiçilərinin daha bir coğrafiyadan İran sərhədlərinə yaxınlaşması və İran üçün yeni təhdidin meydana çıxması deməkdir. Bu baxımdan İran qarşılıqlı yaşadıqı ABŞ-nin hərbiçilərinin Ermənistanı yerləşməsinə birmənalı şəkildə özlü təhdid olaraq qəbul edəcək. Yəqin ki, bunun fonunda İran xüsusilə 44 günlük müharibədən sonra qucaq açdığı, dəstək verdiyi Ermənistanın əsl simasını görəcək.

ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, önonəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Ermənistanın təhlükəsizlik zəmanəti adı altında Qərblə hansısa hərbi sənəd imzalamaya hazırlanması bu ölkəyə heç bir halda yaxşı nəşə vəd edə bilməz. Moskva bu plana mütləq cavab verəcək və bu, özünü çox gözəltməyəcek.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Qərb Cənubi Qafqazı yeni fəlakətə sürükləmək istəyir

"Qərb tarixi boyu Ermənistan üçün göz yaş töküüb, guya ermənilərin "acı taleyi"ni yanaraq onlara dəstək olmaq istəyib. ABŞ və Avropa İttifaqı başda olmaqla İrəvana təhlükəsizlik zəmanəti verən Qərb subyektlərinin əsas məqsədi isə Ermənistanı dayaq durmaq deyil, öz maraqları naminə Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirməkdir".



Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat qeyd edib ki, Ermənistan ABŞ və yaxud Fransa hərbiçilərinin regiona gəlişinə şərait yaratmaq üçün sülh üçün yaranmış tarixi şansını əldən buraxır: "Tarixi imkanı qaçıran Ermənistan real sülh perspektivlərini heçə endirir. İrəvan Cənubi Qafqazda Qərbin hərbi mövcudluğuna nail olmaqla nəşə əldə edəcəyini düşünsə də, tamamilə yanılır. Görünür, Ermənistan bu addımı ilə itirəcəklərinin kifayət qədər çox olacağını, hətta dövlət müstəqilliyinin belə sülh altında qalacağı haqqını anlamır. Yeni istonilən halda Qərb siyasi dairələri keçmişdə olduğu kimi, indi də Ermənistanı heç nə qazandıra bilməyəcəklər".

Deputat Ermənistanın bu çirkin planının sülh gündəliyinə və regional təhlükəsizliyə ciddi zərbə olduğunu vurğulayıb. Müsahibimiz deyib ki, Qərbin erməniləri ruhlandırmasına baxmayaraq, Ermənistan üçün vuruşmayacağı gün kimi aydındır: "Çarəsiz qalan İrəvan isə son nəticədə yene Azərbaycana yalvaracaq, bizdən imdad diləyəcək. Regionda və ətraflarda müşahidə olunan gərgin münasibətlər fonunda İrəvanın başqa çıxış yolu qalmayacaq. Rusiya-Ukrayna müharibəsinin alovlandıqı və Qərbin bu müharibəyə müdaxilə etdiyi bir məqamda Ermənistanın nəşə qazana biləcəyi şübhə altındadır. Amma bölgənin ən zəif dövləti olduğuna görə, itirəcəyi məlumdur".

Anar İsgəndərov qeyd edib ki, ABŞ-Aİ-Ermənistan konfransı çərçivəsində qəbul edilmiş planlaşdırılan hərbi pakt regionda təhlükəsizliyinə və sülhün bərqərar olmasına əleyhinə yönəlib. Bu bir daha sübuta yetirir ki, ABŞ və Avropa Cənubi Qafqazı yeni fəlakətə sürükləmək niyyətindədir. Təəssüf ki, dünyanın güc mərkəzləri Azərbaycanla Ermənistan arasında yekun sülhə nail olunmasına deyil, məsələnin Qərbin istəklərinə uyğun şəkildə həll edilməsinə çalışırlar. Prezident İlham Əliyevin andiçmə mərasimində boyan etdiyi "Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərptədik ki, bunu bizə bağışlamayacağıqlar" fikri öz təsdiqini tapır.

Deputat yekunda söyləyib ki, Qərb heç bir zaman Azərbaycanı istəməyib, türk-müsləman dövlətləri arasında həmişə müharibə ab-havası yaradaraq düşmənciliyi təbliğ edib: "Bu gün də Cənubi Qafqazda mövqə qazanmağa cəhd etməklə, Azərbaycana təsir etməyə çalışır. Lakin bu, ABŞ və Avropa İttifaqı başda olmaqla Qərbin heç bir siyasi dairəsinə uğur gətirməyəcək. Çünki Azərbaycana təsir etmək mümkün deyil".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Bakı asan rəqib deyil

Qərb yeni "xaç yürüşü" ilə Azərbaycanın mövqelərini zəiflətməyin, iradəsini sarsıtmağın mümkünsüz olduğunu unudur

"Qarabağ və Şərqi Zəngəzurun işğala məruz qaldığı 30 il ərzində Qərbin davamlı şəkildə Azərbaycan və Ermənistanı sülhə, ticari və iqtisadi əlaqələrin, habelə kommunikasiya xətlərinin bərpasına, Azərbaycan və erməni xalqlarını isə etimad quruculuğuna təşviq etməsinə şahid olduruq. Vətən müharibəsi və antiterror tədbirlərində zəfərimizdən sonra isə 30 il etimad quruculuğundan danışan Qərbin sülh qarşısında açıq formada maneəyə çevrildiyini görməkdəyik".



Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, bu, Vətən müharibəsinə qədər Qərbin sülh anlayışının mahiyyətcə Azərbaycanı işğal və təcavüzə, o cümlədən ərazi itkiləri ilə barışmaqda cəhdləri olduğunu açıq formada göstərir. Yeni münaqişəni həll etmək üçün vasitəçi kimi öhdəlik götürmüş, daha doğrusu, bu missiya ilə pordələnmis beynəlxalq subyektlər, əslində, münaqişənin davamlılığına çalışmışdır. Bunun isə çox sadə səbəbi var, Qərb imperalizmi Cənubi Qafqazda maraqlarını "parçala və hökm sür" siyasəti üzərində qurur. Daha dəqiq desək, ABŞ və Fransa Azərbaycan və Ermənistan arasında münaqişənin davamlılığını özlərinin Cənubi Qafqazda maraqlarının təmini üsulu kimi baxıblar. Lakin Azərbaycanın 3 il ərzində Ermənistan və havadarlarını iki dəfə kapitulyasiyaya məcbur etməsi vəziyyəti köklü şəkildə dəyişdi. Fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki tarixi çıxışında Prezident İlham Əliyevin də dediyi kimi: "Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözəldən pərdə asmağın üçün müəyyən vədlərə cəlb etməyə çalışdırlarsa, indi o maskalar da yırtıldı".

Deputat qeyd edib ki, Azərbaycan qələbəsi ilə, əslində, beynəlxalq hüquq normalarında əksini tapan ümumtənzim prinsiplərin aliliyini təmin edib: "Lakin Bakıya qarşı müxtəlif platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi təsisatlarda başlanan qarayaxma kampaniyası göstərdi ki, Qərb üçün beynəlxalq hüquq sadəcə olaraq öz maraqlarını təmin etmək üçün alətdir. Əks halda Azərbaycanın özünün beynəlxalq hüquqla tanınan ərazilərini işğaldan azad, ərazilərini suveren haqlarını isə bərqərar etməsi bu cür süngü ilə qarşılanmazdı. Təsədüfi deyil ki, bu gün Qərb, ələlxüsus Fransa və orbitində olan təsisatlar artıq diskriminasiya siyasətini çəkinmədən həyata

keçirirlər. Bu ayrı-seçkilik özünü bütün sahələrdə aydın formada göstərir. Məsələn, Ukraynaya ərazi bütövlüyünün bərpası naminə milyardlarla dollarlıq maliyyə yardımı göstərən, silah-sursat və müasir texnologiyaya verən dairələr, yaxud Gürcüstanın ərazi bütövlüyünə dair bəyanatlar səsləndirən Azərbaycanın özünü beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa etməkdə günahtardır. Yaxud Rusiya ilə ən cüzi təsədüfi əlaqələrinə görə ayrı-ayrı beynəlxalq subyektlər itiləmə və sanksiyalarla üz-üzə qaldığı halda, Ermənistanın Rusiya ilə ticari dövriyyəsinin 90 faiz üzərində kəskin artımına Qərb susur. Bu artıq ikili standart, riyakarlıq və ayrı-seçkilik deməkdir. Cənab İlham Əliyevin öton ay parlamentin kürsüsündən də ifadə etdiyi kimi, "açıq-aydın burada ayrı-ayrı xətlər müşahidə olunur. Biz o ayrı-ayrı xətləri çəkməmişik, biz bu ayrı-ayrı xətləri öləyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrı-ayrı xətləri açıq-aydın görürük".

B.Məhərrəmov bildirib ki, Qərb bu diskriminasiya siyasəti və "xaç yürüşü" ilə Azərbaycanın mövqelərini zəiflətməyin, iradəsini sarsıtmağın mümkünsüz olduğunu unudur. İlk növbədə ona görə ki, Azərbaycan tam şəkildə siyasi və iqtisadi müstəqilliyinə nail olmuş hərbi-siyasi güc kimi özünü təsdiq edib. Bu monada hər hansı iqtisadi və siyasi sanksiya ehtimalı Qərbin özünün Cənubi Qafqazdakı mövqeyininin zəiflədilməsindən başqa bir işə yaramayacaq. İkincisi, Azərbaycanın Avropa ilə ticari əlaqələri daha çox Qərbin özü üçün strateji əhəmiyyət daşıyır. Daha dəqiq desək, Azərbaycan bu gün NATO-nun 6 üzvü də daxil, Avropanın 8 dövlətinin enerji təhlükəsizliyində əhəmiyyətli rola sahibdir. Üstəlik, bu əlaqələr yalnız qaz təchizatı ilə kifayətlənmir və artıq texniki əsaslandırılması hazırlanmaqda olan alternativ enerji layihələri vasitəsilə Azərbaycan Avropanın elektrik enerjisinə olan tələbatının ödənməsində əhəmiyyətli rola

sahib olacaq. Bundan başqa, Avropadan Şərqi doğru əsas və yeganə təhlükəsiz tranzit - Orta dəhlizin ən vacib həlqələrindən biri Azərbaycandır. Belə bir məqamda Qərb istəşə də, istəməşə də, Rusiya və İran arasında seçim fonunda Azərbaycana üz tutmağa məhkumdur. Ən əsası isə cənab İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu Qərbin özündə Azərbaycanı ciddi strateji müttəfiqlər qazandırdı. Bu mənada Bakı asan rəqib deyil və qarşı dairələr də bunu çox gözəl başa düşürlər. Təsədüfi deyil ki, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində heç bir Qərb subyekti açıq formada Azərbaycanın qarşısında mövqə tuta bilmədi və Ermənistanı dəstəyi yalnız siyasi bəyanatlar, vədlərlə verməli oldu.

Deputat vurğulayıb ki, Qərb bu reallığın fərqindədir və Prezident İlham Əliyevin də dediyi kimi, bir İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərptədik ki, bunu bizə bağışlamayacağıqlar, biz bunu bilməliyik: "Əgər kiməsə hesab edirik ki, bizdən əl çəkəcəklər, səhv edirik". Təsədüfi deyil ki, hazırda Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında İrəvanın təhlükəsizliyinə zəmanət adı altında təcavüzkar mahiyyət daşıyan yeni bir ssenarinin reallaşdırılmasına çalışırlar. Azərbaycan və Ermənistanın heç vaxt olmadığı qədər sülhə yaxınlaşdığı bir zamanda bu kimi addımlar bölgəyə yaxşı heç nə vəd etmir. Lakin dəyişməyən bir realıq var ki, beynəlxalq hüquqa selektiv yanaşan dairələr bu kimi gedişlərlə Azərbaycanı çətin duruma sala bilməzlər. Cənab İlham Əliyevin prezident kimi səlahiyyətlərinin icrasına başlayan zaman elə ilk bəyanatında ifadə etdiyi kimi, "bilirlər ki, bizim cavabımız əmansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab verəcəkdir".

Deputat qeyd edib ki, Azərbaycanla aralarında ayrı-ayrı xətlər qoyan, ayrı-seçkiliklə ehtiva olunan ksenofob davranışlar sərgiləyən bir qütbə özüümüzlə israrla qəbul etməmək niyyətində deyilik. Dövlət başçımızın dediyi kimi: "Belə olan halda bizi haradasa qəbul etmək istəməyənələrə biz baş əyməliyikmi? Qətiyyətlə, bu, olmayacaq!" Yəni daha konkret desək, proseslərin bu cür axarı Fransanın ardınca digər analoji riyakar və regionda situasiyaya qeyri-adekvat və münasibət sərgiləyən subyektlərin də Cənubi Qafqazdakı mövqelərini itirməsi ilə nəticələnməlidir.

Ə.QABİLQIZI,
"Azərbaycan"

İmperializmin təzahürü

ABŞ-Aİ-Ermənistan görüşünün məqsədi bellidir

Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlarla barışmayan ABŞ və bəzi Avropa ölkələri yeni münaqişə ocağını yaranması üçün üç ildən çoxdur ki, əllərində gələni edirlər. Əgər əvvəllər Azərbaycan və Ermənistan arasında sülhü dəstəklədikləri, münasibətlərinin normalaşmasını tərəfdarı olduqları kimi görünürsə, gözəldən pərdə asmağa çalışdırlarsa, artıq işğalçının və təcavüzkarın müdafiəsinə çıxdıqlarını açıq şəkildə nümayiş etdirirlər.

Təbii ki, burada əsas məqsəd Ermənistanın arzusunu yerinə yetirmək deyil, öz maraqlarını qorumaq üçün bu ölkədən vasitə kimi istifadə etməkdir.

Aprelin 5-də keçiriləcəyi gözlənilən ABŞ-Aİ-Ermənistan görüşü də Hayastana açıq dəstəyi nümayiş etdirmək və Cənubi Qafqazla bağlı planların müzakirə olunması məqsədini daşıyır. Təbii ki, Ermənistanın təxribatlarına təhrik edilməsi, silahlandırılması yalnız Azərbaycan üçün deyil, ümumilikdə region ölkələri üçün təhlükə mənbəyinə çevrilir. Avropa İttifaqı və ABŞ bir müddət öncə Rusiya-Ukrayna məsələsində qurduqları ssenarini indi də Cənubi Qafqazla bağlı yazağa çalışırlar. Bununla da regionda Azərbaycanla Ermənistan arasında münaqişənin alovlandırılması ilə yanaşı, Rusiyaya qarşı digər cəhətlərin açılmasına can atırlar.

Milli Məclisin deputatı Kamilə Əliyeva qəzetimizə açıqlamasında deyib ki, ABŞ və Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülhü dəstəklədikləri bəyan etsələr də, əslində, Cənubi Qafqaz regionunda yeni münaqişə ocağı yaratmağa cəhd göstərirlər. Qərbin Ermənistanı silahlandırması da bu məqsədə qulluq edir: "ABŞ və Avropa İttifaqının xarici siyasətini müəyyənləşdirən Fransa Ermənistan hakimiyyətinə böyük vədlər verir. Beləliklə, Ermənistanın Avropa İttifaqına üzvlüyünün mümkünliyi barədə fikirlər səsləndirilir. Vaxtilə ABŞ Gürcüstanı, Moldovaya, sonra isə Ukraynaya da bu cür vədlər vermişdi. ABŞ və Fransa bu dövlətlərin arxasında sona qədər duracağıqları söz versələr də, belə olmadı. Bu dövlətlərin sonrakı aqibətləri hər kəsə məlumdur. İndi isə Qərbin növbəti qurbanı Ermənistanıdır".

Deputat qeyd edib ki, ABŞ-Aİ-Ermənistan 5 aprelə keçiriləcək görüşdə Ermənistan silahlı qüvvələrinə silah tədarik olunmasını müzakirə edəcək. Bu isə birbaşa Azərbaycana qarşı yönəli təxribətdir. Azərbaycanla Ermənistan arasında sülhün yaranmasında müəyyən irəliləyişlərin olduğu vaxtda Qərbin bu cəhdləri imperializmin təzahürüdür.

Fransa və Hindistanın Ermənistanı silah-sursatla təchiz etdiyini deyən K.Əliyevanın sözlərinə görə, Prezident İlham Əliyev Vətən müharibəsində Ermənistanın 5 milyard dollarlıq və antiterror tədbirlərində 1 milyard dollarlıq silahlarının Azərbaycan Ordusu tərəfindən məhv edildiyini bildirib. Hazırda isə Qərbin və Hindistanın Ermənistanı verdiyi silahlar bu ölkənin məhv edilmiş silah arsenalının yerini belə doldura bilməz. ABŞ və Avropa İttifaqının, xüsusən Fransanın Ermənistanı silahlandırması cəhdləri mənasızdır.

Deputat sonda vurğulayıb ki, Ermənistanın siyasi və iqtisadi inkişafını yeganə yolu region dövlətləri, xüsusən Azərbaycanla normal münasibətlər qurmasından keçir.



Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Antiazərbaycançı şəbəkənin qəsd planı iflasa məhkumdur

Ermənistan başqalarının əlində alətə çevrilmişdir

Ermənistan ətrafında baş verən son proseslər ABŞ başda olmaqla bir çox Qərbi dövlətin dünyada, o cümlədən Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirib ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolu tutduqlarını göstərir.

Regionda həqiqətən daimi təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq, davamlı

dürlməsi üçün artıq ardıcıl addımlar atmaqdadır. Belə ki, Ermənistan KTMT-də iştirakını faktiki olaraq "dondurub". Apreldə nəzərdə tutulan görüşlə bağlı məlumatlarla bir arada gözləniləndir ki, Ermənistan proseslərinin davamı kimi bu istiqamətdə növbəti addımları ataraq KTMT-dən rəsmi şəkildə çıxma prosedurlarına başlayacaq. Eyni zamanda Rusiyanın Gümrükdəki 102-ci bazasının ləğvinə start verəcək. Bu,

Rəsmi İrəvan qorxulu oyunun içindədir

Bu ssenarini reallaşdıraraq öz hərcilərlərini Ermənistan sərhədlərində yerləşdirməyə çalışan və planını addım-addım həyata keçirməkdə olan ABŞ-nin əsas məramı təbii ki, Ermənistanın və Cənubi Qafqazın təhlükəsizliyi deyil. Əksinə, Qərbi dünyası öz əsas niyyətlərini həyata keçirməkdən ötrü bu böl-

bərqərar olmasına qarşı yönəlib. Bunun bir adı var: ABŞ və Avropa regionu yeni fəlakətə sürükləyir.

ABŞ və Qərbi Azərbaycanın güclənməsi, ərazilərini azad etməsi ilə barışmaq istəmir, 44 günlük müharibədən sonra Qarabağda "Kosovo variantı" hazırlayırdı və buna görə 3 il ərzində "Humanitar fəlakət" bəhanəsi ilə Azərbaycana və şəxssən dövlətimizin başçısına qarşı təzyiqli kampaniyası aparıldı. Azərbaycanda qanunsuz maliyyəyə əsaslanan informasiya resurslarını gücləndirirdilər, avropalı siyasətçilər Qarabağa qanunsuz səfərlər etdilər və sairə. Bütün bunların nəticəsi qaldığı gündəki indi açığı şəkildə hərbi planlar qurmaq niyyətləndirirlər. Bu pakt Azərbaycanla yanaşı, ümumilikdə region ölkələrinə qarşı da yönəlib.

Narahatlıq doğuran digər məsələ Fransanın irəlilədiyi, Ermənistanın hərbişdirilməsinə yönəlməsi və daha böyük hərbi təchizatlarla dair yeni vədlərin yer aldığı kampaniyadır. Al-nin digər bir üzvü Yunanistan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib.

Belə bir perspektiv həmçinin Avropa İttifaqının Monitoring Missiyasının ardınca Qərbin regiona hərbi cəhətdən daha geniş miqyasda daxil olması cəhətidir. Həmin cəhətdən reallaşmasının yaratdığı vəziyyət regionda partlayışa və yenidən formalaşmağa olan regional təhlükəsizliyə böyük zərbə ola bilər.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 5 aprel 2024-cü il tarixdə Brüsseldə keçiriləcək Al-Ermənistan-ABŞ müştərək konfransına iştirak etdiyi açıqlamasında bildirilib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər aydın şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətli danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölgücü xətlər və dimaqarası təsir dairələri yaradır: "Ermənistan-dakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq erməniperost icimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün tənqibatlarına Al və ABŞ-nin Ermənistanı dəstəkləməyə davam etməsi dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Al və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər". Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandıqı bir zamanda Azərbaycan bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.

Daha bir mühüm məqam: ABŞ və Qərbin bölgədə işə saldığı yeni ssenari Rusiya ilə yanaşı, İrəvan da maraqlarını ciddi zərbə altında qoyur. İrən, nəhayət, görür ki, Ermənistanla sərhədlərində onun təhlükəsizliyinə ciddi təhdid yaranmaqdadır. Bəzi məlumatlara görə, artıq İrəvan xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif adlar altında Ermənistanla keçməyə başlayıblar və onların qarşısında gələndə baş verə biləcək hadisələrdə rolunu ehtimal etmək bir o qədər də çətin deyil.

Bir sözlə, Ermənistanın başqalarının əlində maşa olmaq rolunu yəndə də regionumuz üçün xoşagəlməz perspektivlər yaradır. Bu rolun ən böyük ziyanı isə tarixdən o olduqı kimi yəndə Ermənistanın özünə dəyəcək.

İradə ÖLİYEV,
"Azərbaycan"

Qafqazda sülhü savaşa çevirmək istəyən kənar qüvvələr var

Al və ABŞ regionda sülhə əl uzatmaqdan əvəzən sabitliyin və sülhün bərqərar olmasına qarşı çıxırlar

Artıq aydın olur ki, Avropa İttifaqı (Al) və ABŞ-nin qərəzli mövqeyi Qafqazda sülhün möhkəmlənməsinə deyil, münaqişənin yenidən dərinləşməsinə xidmət edir. Əks halda aprelin 5-də Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanması planlaşdırılmaz, bu məqsədlə Al-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi nəzərdə tutulmazdı. Bu isə regionda sanki Azərbaycana qarşı üçtərəfli ittifaqın qurulması təəsüratını doğurur.

Azərbaycanın Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Brüsseldə keçiriləcək Al-Ermənistan-ABŞ müştərək konfransının Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinin təşəbbüskarı kimi ölkəmizin çıxış etdiyini diqqətə çatdırıb. Qeyd olunmuşdur ki, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilmiş sərhədin Ermənistan tərəfi boyunca iki dövlət arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qismüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş edilmişdi.

Amma təəsüf ki, biz hadisələrin fərqli bir tərzdə davam etməsinə şahid oluruq. Belə ki, ilkin iki aylıq müddətdən sonra bizim razılığımız olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilmişdir. XİN Mətbuat xidmətinin rəhbəri belə hesab edir ki, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malik olmuşdur.

Amma təəsüf ki, biz hadisələrin fərqli bir tərzdə davam etməsinə şahid oluruq. Belə ki, ilkin iki aylıq müddətdən sonra bizim razılığımız olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilmişdir. XİN Mətbuat xidmətinin rəhbəri belə hesab edir ki, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malik olmuşdur.

Amma təəsüf ki, biz hadisələrin fərqli bir tərzdə davam etməsinə şahid oluruq. Belə ki, ilkin iki aylıq müddətdən sonra bizim razılığımız olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilmişdir. XİN Mətbuat xidmətinin rəhbəri belə hesab edir ki, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malik olmuşdur.

Amma təəsüf ki, biz hadisələrin fərqli bir tərzdə davam etməsinə şahid oluruq. Belə ki, ilkin iki aylıq müddətdən sonra bizim razılığımız olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilmişdir. XİN Mətbuat xidmətinin rəhbəri belə hesab edir ki, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malik olmuşdur.

Amma təəsüf ki, biz hadisələrin fərqli bir tərzdə davam etməsinə şahid oluruq. Belə ki, ilkin iki aylıq müddətdən sonra bizim razılığımız olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilmişdir. XİN Mətbuat xidmətinin rəhbəri belə hesab edir ki, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malik olmuşdur.

Amma təəsüf ki, biz hadisələrin fərqli bir tərzdə davam etməsinə şahid oluruq. Belə ki, ilkin iki aylıq müddətdən sonra bizim razılığımız olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilmişdir. XİN Mətbuat xidmətinin rəhbəri belə hesab edir ki, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malik olmuşdur.

Amma təəsüf ki, biz hadisələrin fərqli bir tərzdə davam etməsinə şahid oluruq. Belə ki, ilkin iki aylıq müddətdən sonra bizim razılığımız olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilmişdir. XİN Mətbuat xidmətinin rəhbəri belə hesab edir ki, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malik olmuşdur.

Narahatlıq doğuran digər məsələ Fransanın irəlilədiyi, Ermənistanın hərbişdirilməsinə yönəlməsi və daha böyük hərbi təchizatlarla dair yeni vədlərin yer aldığı kampaniyadır. Al-nin digər bir üzvü Yunanistan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar vermişdir. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistanla hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar dağın narahatlıq doğurur və regionda sülh quruculuğu sayılaraq xələf gətirir. Halbuki Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmələrin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Al və ABŞ-dən bu formada dəstək almamışdır.

Xarici İşlər Nazirliyinin sözcüsü bildirir ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmalarına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoşniyyətli danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölgücü xətlər və "təsir dairələri" yaradır. Münaqişə həllini tapmaq əvəzinə dərinləşir.

Siyasi ekspertlər bildirirlər ki, ABŞ-nin və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması ilə bağlı bu gündəki sərgilədikləri davranışlar Vaşinqton

və Brüsselin əsl niyyətlərinin sülh prosesinə töhfə verməkdən ibarət olduğunu söyləməyə əsas vermir. Onlar belə hesab edirlər ki, missiya fəaliyyəti başladığı ilk gündən Azərbaycan əleyhinə əsassız iddiaları qanadlandırmaqla məşğuldur. Hər dəfə de-fakto olaraq NATO-nun Ermənistan-dakı missiyası rolunu yerinə yetirən AİEM-in "müşahidəçi"lərinin sayının artırılması rəsmi İrəvanın sülh prosesində yayımlanmaq üçün yeni iddialarla çıxış etməsinə, pozuculuq fəaliyyətini genişləndirməsinə zəmin yaradır. Ekspertlərin fikrincə, Aİ-nin və ABŞ-nin məqsədi Ermənistanı yenidən azərbaycanlılara qarşı soyqırım cəhdlərinə, vandalizm aktları törətməyə sövq etməkdən ibarətdir. Bir tərəfdən sülh prosesini dəstəklədiklərini ifadə edən, digər tərəfdən isə regionda yeni müharibənin alovlanmasına üçün yeni iddialarla başa və ya Hindistan kimi ölkələr vasitəsilə silahlandırılan ölkə və dövlətlərin davranışlarından belə başa düşülür ki, onların sülhə bağlı öz "yanacaq"ları var. Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan müştərək konfransda sızacaq məlumatlar bu günə qədər Al və ABŞ-nin regiona yönəlik ssenarilərinə münasibətdə sərgilədiyi prinsiplər mövqeyində tamamilə haqlı olduğunu təsdiqləyir. Mövcud stimullaşdırıcı addımların davamı olaraq Ermənistanın revanşist meyillərinin güclənməsinə və real təhlükəyə çevrilməsinə halda baş verənlərin məsuliyyəti istisnasız olaraq həm də Al və ABŞ-nin üzərinə düşəcək. Sırr deyil ki, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşmasını, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasını yeganə yolu beynəlxalq hüququnoma və prinsiplərinə istinad etməklə təmin etmək və qərəzli mövqə sərgiləməkdən, sülh səylərinə maneə yaradan addımlardan çəkinməkdən keçir və bunu həm Al, həm də ABŞ nəzərə almalıdır.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Martin 27-də Fransanın "Le Figaro" qəzetində Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və tarixi zibil qutusuna atılmış qanunsuz rejimin tör-töküntüləri ilə müşahidə dərəcəsi.

Azərbaycanın xalqlar arasında nifaqı geridə qoymaq xidmət edən, anlaşmaya, barışığa əsaslanan, humanist siyasəti sayəsində sərbəst qalmış bu şəxs indi yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək fikrinə düşüb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda həmçinin diqqətə çatdırılıb ki, sözügedən şəxs separatçı strukturların Ermənistan ərazisində fəaliyyətini davam etdirdiyini bildirib, Fransa başda olmaqla, xarici gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırır və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşı çıxır. Həmin separatist ünsürlər özlərini "müəccir hökumət", "prezident", "nazir" kimi təqdim edir, Ermənistan hökuməti isə faktiki olaraq buna göz yumur.

Qeyd edək ki, müsahibənin məhz Fransanın mətbuat orqanlarının birində dərc olunması təsadüfi deyil. Fransa başda olmaqla, öz mənfur geosiyasi niyyətləri ilə regiona daxil olmağa çalışan bəzi qüvvələr regionda sülhün əldə edilməsinə yol vermək istəmərlər və bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa çalışırlar. Ermənistanın hərbişdirilməsinə yardım, bu müşahidə aprelin 5-də keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı sammiti - bunların hamısı eyni xəttə xidmət edən vahid kampaniyanın tərkib hissələridir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərç çıxararaq Fransanın oyunlarına gətməməyə çağırır. Ermənistan ərazilərində, öz ərazisində Azərbaycan ərazi bütövlüyü və suverenliyinə qəsd edən ünsürlərin fəaliyyətinə şərait yaratması yolverilməzdir.

Qərbi Azərbaycan İcması Ermənistan revanşist və militarist siyasətinə son qoymağı, Azərbaycanla sülh əldə etmək yolunu tutmağı və qərbi azərbaycanlıların öz evlərinə qayıtma-larına şərait yaratmağı tələb edir.



inkişaf istəyən və ərazi bütövlüyünün bərpasından sonra da sülh prinsiplərinə yəndə sadiq qalan Azərbaycan-dan fərqli olaraq Ermənistanın öz ənənələrinə uyğun davrandığını görürük. Əfsuslar olsun ki, proseslərin axarı rəsmi İrəvanın regionda sülh niyyətində olmadığını, bölgemizin inkişafının bir parçasına çevrilmək niyyətindən uzaqlığını ortaya qoyur.

Ermənistan Azərbaycanla münaqişənin həllindən sonra da yəndə ən yaxşı bacardıqı işə əl atıb. Bu, başqalarının əlində alətə çevrilmişdir. Erməni cəmiyyəti tarixin müxtəlif çağlarında bu rola həvəslə razılıq və nəticə onlar üçün heç də müsbət tamamlanmayıb. İndiki gərgin dünyamızda Ermənistanın yəndə də bir-biri ilə çarpışan böyük güclərin əlində maşaya çevrilməsi bu ölkəni və onun xalqını daha böyük fəlakətlərə sürükləyir.

Xoşagəlməz perspektivlər

ABŞ və bəzi Qərbi ölkələrinin regionla bağlı müəyyənləşdikləri ssenaridə vasitə rolunu verilməsi Ermənistan hadisələrinin indiki minvalında düzgün yol seçməyə, Ukrayna və yaxud Livana çevriləcək. Gələcək məlumatlar bu ölkənin belə bir perspektivindən xəbər verir.

Məlumatlara görə, NATO-nun Baş katibi Stoltenberg və Ermənistanın baş naziri Paşinyan arasında İrəvanda keçirilmiş görüş fonunda bu ilin apreldə yeni bir görüş hazırlanır. ABŞ Dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Ermənistanın baş naziri N.Paşinyan və NATO rəhbəri Stoltenberg geniş tərkibdə danışıqlar masası arxasında oturmaldırlar.

Ehtimallara görə, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli sazişlər kimi Ermənistanla da təhlükəsizlik zəmanətlərinin verilməsi üçün sənəd imzalamağa hazırlaşır. Belə olan halda regionda geosiyasi proseslər çox sürətlə inkişaf etməyə başlaya bilər.

Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ermənistanla Rusiyanın bəzasi yerləşib. Son dövrlərdə qədər Ermənistanın sərhədlərini Rusiya hərbiçiləri qoruyub. Rəsmi İrəvan bu amillərdən aradan qal-

müttəfiq qoşunlarının Ermənistan ərazisindən faktiki olaraq çıxarılması demək olacaq. Onu da yada salmaq ki, rəsmi İrəvan Rusiya sərhədlərini artıq Ermənistan sərhədlərindən çıxarıb və buna paralel şəkildə Ermənistan sərhədlərində Avropa Monitorinq Missiyasının təmsilçiləri yerləşib. Böyük ehtimalla Ermənistan qovulmuş Rusiya sərhədlərini yerini həmin missiya tərkibində göndərilməsi mümkün olan ABŞ hərbiçiləri tutacaq. Bu isə Ermənistan üçün də, ümumən region üçün də bütün mümkün variantların ən təhlükəlisidir. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da bundan bəhs olunur: "Təəsüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP (Avropa İttifaqı Monitorinq Potensialı) əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistan-dakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandırır və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.

Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsinə, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlməsi və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsinə təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Al tərəfinə ciddi şəkildə çağırış edilib".

Təəsüf doğuran odur ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Avropa İttifaqından və ABŞ-dən bu cür geniş formatda dəstək almayıb.

Avropa İttifaqının, ələlxüsus da bu strukturun üzvü olan bəzi dövlətlərin aşkar erməniperost mövqə tutmalarının sülh prosesinə ağır zərbələr vurdugunu rəsmi Baki dafələrlə bəyan edib.

gəni potensial qan çanağı kimi görür. Bulanğıq suda balıq tutmaq üçün regionu mümkün qədər qarışdırmağa çalışır. Qərbin planlarında Rusiyanı bölgədən çıxarmaq başlıca strateji vəzifələrdəndir. Görünən budur ki, postsovet Kreml Ermənistan məsələsində hələ gözləmə mövqeyi tutmağa üstünlük versə də, təcürbə bu mövqeyin uzun müddət davam etməyəcəyindən xəbər verir. Paşinyan hakimiyyətinin Fransa və ABŞ kimi Qərbi dövlətləri ilə hərbi əməkdaşlıq sahəsində köskin dönüş yaradan addımları Rusiyanın Ermənistanla münasibətlərində səbir kasasını daşıran sonuncu damlaya çevrilə bilər. Tarixi təcrübədən çıxış etsək, Rusiya bu plana cavab verməlidir və belə görürük ki, cavab özünü çox da gözlətməyəcək.

Qərbi Mərkəzi Asiya və Qafqazda Rusiya ilə bağlı istəklərinə tədricən yaxınlaşır. Ermənistanla bağlı məsələlər Rusiyanı Ukraynanın ardınca indi də Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planının işə salınmasıdır. Baş Ukrayna ilə münaqişəyə və ölkəyə qarşı çoxşaxəli xarici təzyiqlərin yaratdığı ciddi problemlərə qarışmış Kreml Ermənistan məsələsində hələ gözləmə mövqeyi tutmağa üstünlük versə də, təcürbə bu mövqeyin uzun müddət davam etməyəcəyindən xəbər verir. Paşinyan hakimiyyətinin Fransa və ABŞ kimi Qərbi dövlətləri ilə hərbi əməkdaşlıq sahəsində köskin dönüş yaradan addımları Rusiyanın Ermənistanla münasibətlərində səbir kasasını daşıran sonuncu damlaya çevrilə bilər. Tarixi təcrübədən çıxış etsək, Rusiya bu plana cavab verməlidir və belə görürük ki, cavab özünü çox da gözlətməyəcək.

Sülhə təhlükə

Maraqlı burasındadır ki, hazırda Paşinyanın qorxdığı və dilə gətirdiyi əsas arqument Rusiyanın təsiri deyil, hərbi nöqtəyi-nəzərdən gələnlərin Azərbaycanıdır. Artıq münaqişə səhifəsini çevirərək ərazi bütövlüyünü bərpa etməyi Azərbaycanın niyyəti isə qeyd etdiyimiz kimi, daimi sülhün əldə olunması, bütün qonşularla bərabər hüquqlu mehriban münasibətlərin qurulması, qarşılıqlı əməkdaşlıq, regionun imkanlarından birgə istifadədir. Amma Qərbin aparıcı silahlarını Ermənistan rəhbərliyi ilə apreldə gözlənilən danışıqları, rəsmi İrəvana təhlükəsizlik qərantiasının yaradılması perspektivində Azərbaycanla Ermənistan arasında sülh prosesinə qətiyyət dəstək deyil. Əksinə, məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da Azərbaycanın maraqlarına əsla cavab vermir. Belə bir hərəkət baş tutarsa, bu, ölkəmizə qarşı atılmış addım olacaq.

Görüşdə xüsusi qeyd olunmasa da, söhbət faktiki olaraq hərbi paktın gəndir və regionda sabitliyin və sülhün



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 178

QƏRAR

Bakı şəhəri, 27 mart 2024-cü il

"Bakı şəhəratrafı dəmiryol nəqliyyatı ilə sərnişindəşımaya fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

"Bakı şəhəratrafı dəmiryol nəqliyyatı ilə sərnişindəşımaya fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərar əlavəsi ilə www.azərbaycan-news.az və nk.gov.az saytında tanışı ola bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 181

QƏRAR

Bakı şəhəri, 27 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63 (Cild I)) ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə əlavə - "Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri"nin 2.1.546-cı yarım-

bəndinin "Tibbi xidmətin adı" sütununa "övladlığa götürmə" sözlərindən sonra "və himayədar ailə (himayədar valideyn) olma" sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 179

QƏRAR

Bakı şəhəri, 27 mart 2024-cü il

"Azərbaycan Respublikası Prezidentinin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə" 2015-ci il 12 noyabr tarixli 672 nömrəli, "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2018-ci il 14 dekabr tarixli 400 nömrəli,

"Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında" 2018-ci il 20 dekabr tarixli 417 nömrəli, "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 17 yanvar tarixli 479 nömrəli, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin yaradılması haqqında" 2021-ci il 6 aprel tarixli 1308 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2392 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikası Prezidentinin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə" 2015-ci il 12 noyabr tarixli 672 nömrəli, "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2018-ci il 14 dekabr tarixli 400 nömrəli, "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında" 2018-ci il 20 dekabr tarixli 417 nömrəli, "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 17 yanvar tarixli 479 nömrəli, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində "Texnologiyaların Kommersiyalaşdırılması və

Transferi Mərkəzi"nin yaradılması haqqında" 2021-ci il 6 aprel tarixli 1308 nömrəli fərmanlarda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2392 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1566 (Cild I)) ilə təsdiq edilmiş "İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı"nın "Qeyd" hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 339 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1567 (Cild I)) ilə təsdiq edilmiş "Telefon müraciət xidməti vasitəsilə sifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası"nın "Qeyd" hissəsi ləğv edilsin.

3. "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1312 (Cild I)) 2-ci hissəsi ləğv edilsin.

4. "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 15 iyul tarixli 305 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1328 (Cild I)) 2-ci hissəsi ləğv edilsin.

5. "Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 99 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 276 (Cild I)) 5-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 182

QƏRAR

Bakı şəhəri, 27 mart 2024-cü il

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12-1-ci hissənin birinci cümləsində "bank" sözü "əməliyyat" sözü ilə əvəz edilsin;

1.2. 33-1-ci hissənin birinci abzasına "bankda" sözdündən sonra "və digər ödəniş xidməti təchizatçılarında" sözləri əlavə edilsin.

2. "Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirilmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 17 may tarixli 91 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 456 (Cild I)) 2-ci hissəsinin ikinci cümləsinə "bank və" sözlərindən sonra "digər ödəniş," sözləri əlavə edilsin və həmin cümlədə "bank idarələri" sözləri "ödəniş xidməti təchizatçıları" sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 116 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 552 (Cild I)) 18-ci hissəsinin dördüncü abzasında "icra sənədlərinin" sözləri "icra sənədləri əsasında verilən ödəniş sərəncamlarının" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56 (Cild I)) ilə təsdiq edilmiş "Elektron sənədlərinin mübadiləsi Qaydası"na aşağıdakı məzmununda 1.4-cü bənd əlavə edilsin:

"1.4. Bu Qaydanın 2.1-ci bəndinin üçüncü abzasında, 3.1-ci bəndinin ikinci abzasında, 4.1-ci, 7.2-ci, 7.3-cü və

8.3-cü bəndlərində elektron imza ilə bağlı qeyd olunan tələblər hüquqi aktlarda və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələrdə elektron imzadan istifadə nəzərdə tutulduğu halda tətbiq edilir."

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 308 (Cild I); 2024, № 1, maddə 122) ilə təsdiq edilmiş "Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları"nın 4.1-ci bəndinin səkkizinci abzasında "bank" sözü çıxarılınsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1354 (Cild I)) ilə təsdiq edilmiş "Vergi ödəyicisi-nə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilməkdə olan ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçuşun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatların ƏDV-nin əvəzləndirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.3-cü bəndin birinci və ikinci cümlələrinə, 1.4-cü, 1.6-cı bəndlərə, 1.8-ci bəndin ikinci cümləsinə, 2.1-ci bəndin ikinci və üçüncü abzaslarına, 4.10-cu bəndə (hər iki halda) və Qaydaların 4 nömrəli əlavəsinə "bank" sözdündən sonra "və digər ödəniş" sözləri əlavə edilsin;

6.2. 2.2-ci bənddə "sənədləri" sözü "sərəncamları" sözü ilə əvəz edilsin;

6.3. 2.4-cü bənddə "bank" sözü "ödəniş xidməti təchizatçısı" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 249 (Cild I)) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası"nın 3 nömrəli əlavəsində "sənədi təqdim edildiyi gündən 3 (üç) iş günü müddətində" sözləri "sərəncamı icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli Qərarı (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 885 (Cild I); 2024, № 1, maddə 122) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Vergi partnyorluğu Sazişinin forması"nın 6-cı hissəsində "bank" sözü "ödəniş hesabının" sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 may tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 967 (Cild I)) ilə təsdiq edilmiş "Vergi ödəyicisinin siyahıya alınmış ömləklərinin satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.2-ci bəndin üçüncü cümləsinə "bank" sözdündən sonra "və digər ödəniş" sözləri əlavə edilsin və dördüncü cümləsində "bank təşkilatlarında" sözləri "ödəniş xidməti təchizatçılarındakı" sözləri ilə əvəz edilsin;

9.2. 2.18-ci bənddə "banka" sözü "ödəniş xidməti təchizatçısına" sözləri ilə əvəz edilsin, "3 bank günü ərzində" sözləri "tapşırığın icraya qəbul edildiyi vaxtdan növbəti iş günündən gec olmayaraq" sözləri ilə əvəz edilsin;

9.3. 2.18.1-ci yarımbənddə hər üç halda "bank" sözdündən sonra "və digər ödəniş" sözləri əlavə edilsin.

9.4. 2.18.2-ci yarımbəndin birinci cümləsinə "bank" sözdündən sonra "və digər ödəniş" sözləri əlavə edilsin, "banka" sözü "ödəniş xidməti təchizatçısına" sözləri ilə əvəz edilsin, ikinci cümlədə "bank təşkilatına" sözləri "ödəniş xidməti təchizatçısına" sözləri ilə əvəz edilsin;

9.5. 2.23-cü bəndin ikinci cümləsində "bank" sözü "əməliyyat" sözü ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 iyun tarixli 260 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1235 (Cild I)) ilə təsdiq edilmiş "Vergi ödəyicisinin siyahıya alınmış ömləklərinin ticarət şəbəkələrində (o cümlədən satışı elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili Qaydaları"nın 2.5-ci bəndində birinci halda "bank" sözü "əməliyyat" sözü ilə əvəz edilsin və həmin bəndə ikinci halda "bank" sözdündən sonra "və ya digər ödəniş" sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 434 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2149 (Cild I); 2024, № 1, maddə 112) ilə təsdiq edilmiş "Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasında çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1.2-ci bənddə "və "qeyri-rezident" sözləri "qeyri-rezident" və "müvəkkil bank" sözləri ilə əvəz edilsin, "poçt rabitəsinin milli operatoru" anlayışı isə "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri çıxarılınsın;

11.2. 2.4-cü bənddən "və ya poçt rabitəsinin milli operatoru" sözləri çıxarılınsın.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli, 23 fevral tarixli 97 nömrəli və 9 mart tarixli 130 nömrəli qərarları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının bəzi gözlənilən təsnifatı"nda aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1.1.1.2.5.2-ci yarımmaddədə "bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru" sözləri "ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının yerli filialı" sözləri ilə əvəz edilsin;

12.2. 1.1.4.3.3.0-cü, 1.1.4.3.3.1-ci, 1.1.4.3.3.2-ci, 1.1.4.3.3.3-cü və 1.1.4.3.3.4-cü yarımmaddələrə "bank" sözdündən sonra "və digər ödəniş" sözləri əlavə edilsin;

12.3. 1.4.3.4.9.4-cü yarımmaddəyə "bank" sözdündən əvvəl, "elektron pul təşkilatlarına" sözləri əlavə edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1445 (Cild I); 2024, № 1, maddə 122; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 fevral tarixli 68 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının istismarı Qaydaları"nın 3.1.1-ci yarımbəndinə "bank" sözdündən sonra "və ya digər ödəniş" sözləri əlavə edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 349 (Cild I)) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azad olunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları"nda aşağıdakı dəyişikliklər edilsin:

14.1. 7.2-ci bəndin birinci abzasında "sənəddə" sözü "sərəncamında" sözü ilə əvəz edilsin və həmin bəndə hər iki halda "bank" sözdündən sonra "və digər ödəniş" sözləri əlavə edilsin;

14.2. 7.3-cü bənddə "bank" sözü "ödəniş xidməti təchizatçılarının" sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1237 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 mart tarixli 122 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Vergi ödəyicilərinə nağd pul vəsaitinin uçuşu və kassa əməliyyatlarının aparılması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2-ci hissənin adına, 2.2-ci bəndə, 2.3-cü bəndin birinci cümləsinə, 2.4-cü bəndə (hər üç halda), 2.6-cı bəndin ikinci cümləsinə, 2.9-cu və 2.10-cu bəndlərə "bank" sözdündən sonra "və digər ödəniş" sözləri əlavə edilsin;

15.2. 2.1-ci bəndə "Bank" sözdündən sonra "və digər ödəniş" sözləri əlavə edilsin və həmin bənddə "bankın" sözü "ödəniş xidməti təchizatçısının" sözləri ilə əvəz edilsin;

15.3. 3.10-cu bənddə "Bankdan" sözü "Ödəniş xidməti təchizatçısından" sözləri ilə əvəz edilsin;

15.4. 3.12-ci bəndin birinci cümləsinə "banka" sözü "ödəniş xidməti təchizatçısına" sözləri ilə əvəz edilsin;

15.5. 3.19-cü bənddən "bank" sözü çıxarılınsın.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 492 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1595 (Cild I)) ilə təsdiq edilmiş "Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktualaşdırılması və mühafizəsi Qaydası"nın 2.15.1-ci yarımbəndinin üçüncü cümləsində "bank sənədi" sözləri "sənəd" sözü ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 191 (Cild I)) ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçuşu və istifadəsi Qaydaları"nın 1.4.1-ci yarımbəndində "bank əməliyyatlarını həyata keçirən şəxslər" sözləri "ödəniş xidməti təchizatçıları" sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 64 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 327 (Cild I)) ilə təsdiq edilmiş "Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyətlərin və xüsusi tələblərin Siyahısı"nın 5-ci hissəsinə "bankda" sözdündən sonra "və digər ödəniş xidməti təchizatçılarında" sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 183

QƏRAR

Bakı şəhəri, 27 mart 2024-cü il

"Müntəzəm və taksı minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər" in təsdiq edilməsi haqqında

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tərtib və Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tərtib edilməsi barədə" 2008-ci il 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tərtib və "Yol

hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tərtib edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 704 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, "Azərbaycan Yürüdü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472

nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndi-

ni icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərar alır:**

"Müntəzəm və taksı minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər" təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında tanış ola bilərsiniz.**Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışdı**

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin nüfuzlu siyasi ali tədris mərkəzi "Science Po" Universitetində "Junior Diplomatic Initiative" təşkilatından təşkil olunmuş "Rəqabət və kövrəklik arasında diplomatiya; Enerji diplomatiyası: problemlər, tendensiyalar və enerjinin gələcəyi" adlı konfransda çıxış etdi.

AZƏRTAC xəbər verir ki, səfir L.Abdullayeva konfransda Azərbaycanın enerji siyasətindən və BMT-nin İklim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcəyindən danışdı. Bildirib ki, Azərbaycanın adı neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmizin regionda "yaşıl enerji"yə keçidə hədəflənən qabaqcıl yanaşmaların təbii liderliyi və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə böyük töhfə verir. Azərbaycanın böyük bərpəolunan enerji potensialına malikdir və hazırda alternativ

enerjiyə uğurla keçid edən ölkə nümunəsidir.

Şəxsləndirilmiş enerji bazarı və tədarük bazarları hesabına Azərbaycanın dayanıqlı enerji müstəqilliyi ilə seçildiyini qeyd edən səfir ölkəmizin neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpəolunan enerjinin ixracı ilə genişləndirməyi planlaşdırdığını diqqətə çatdırıb. O, Azərbaycanın Avropa üçün "yaşıl enerji" üzrə də yeni təchizat mənbəyi olması və enerji təchizatının diversifikasiyasına daha çox töhfə verir, biləcəyimiz imkanlardan söz açıb. Bu məqsədlə bərpəolunan enerji mənbələrindən



elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr barədə məlumat verən səfir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verdiyini və verməkdə davam etdiyini vurğulayıb.

COP29-un bu il Azərbaycanda keçiriləcəyini deyəən səfir qeyd etdi ki, bu qlobal

konfransa evsahibliyi ölkənin "yaşıl iqtisadiyyat"la keçid strategiyasının məntiqi davamıdır. Bu missiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib: "Yaşıl enerji növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji

siyasətimizin prioritetidir. Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi önəmli əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan bərpəolunan enerji mənbələri üzrə yüksək potensialı olan ölkələrdəndir".

Səfir L.Abdullayeva müstəqilliyini bərpə etdikdən sonra torpaqlarının işğal edilməsi ilə çətin iqtisadi vəziyyətdə olan Azərbaycanın Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə yenidən dirçəldiyini, ölkədə "Əsrin Müqaviləsi"nin imzalanması ilə milli strateji inkişaf konsepsiyasının təminini qoyulduğunu və ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, uğurlu siyasət sayəsində Azərbaycan qısa müddətdə donor ölkəyə çevrilib.

L.Abdullayeva Azərbaycanın Qoşulma Hərəkətinə sədrliyindən, bu sədrlik çərçivəsində həyata keçirdiyi fəaliyyətlərdən, COVID 19 pandemiyası zamanı Afrika ölkələrinə yardımından danışdı.

Konfransda digər natiqlərin çıxışlarından sonra tələblərin sualları cavablandırılıb.

Politoloq: "Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib"

Ermənistan təkcə Azərbaycan torpaqlarını deyil, Gürcüstan ərazilərini də işğal edib. Bunu Ermənistan rəhbərliyi öz bəyanatlarında da dolayısı ilə təsdiqləyib.



Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, politoloq Hüseyn Yusubov söyləyib.

Onun sözlərinə görə, xeyli vaxtdır ki, Ermənistanın və Gürcüstanın yüksək səviyyəli rəsmiləri danışıqlar zamanı Gürcüstanın da müəyyən ərazilərini qaytarılacağı, iki ölkə arasında sərhədlərin delimitasiya-demarkasiya işlərinin gücləndirildiyi barədə bəyanatlar verirlər. Xüsusilə Gürcüstanın Lori bölgəsinin Allahverdi rayonu ərazisində yerləşən Ciltza kəndinin Gürcüstana qaytarılması ilə bağlı bir çox iddialar ortaya atılıb. Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Gürcüstan hökumətinin rəhbəri İrakli Kobaxidze ilə görüşündə sərhədlərin delimitasiya-demarkasiya məsələsinin yenidən gündəmə gətirib.

Paşinyan Gürcüstanın və Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin tanınmasını bəyannamədə mühüm element olduğunu bildirib.

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan xüsusilə hansı ərazilərin demarkasiya edilməsi olduğunu və Ciltza kəndinin də buraya daxil olub-olmadığına aydınlıq gətirib. O, Gürcüstanın və Ermənistanın baş nazirlərinin görüşündə demarkasiya işlərinə toxunulduğu və çöxdəndir bu məsələ haqqında müzakirələrin aparıldığını bildirib.

Politoloq deyib ki, Ermənistan-Gürcüstan dövlət sərhədinin demarkasiyası məsələsi 1992-ci ildən müzakirə olunur. 1996-cı ildən iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiya komissiyaları fəaliyyət göstərsə də, hələlik ciddi nəticə yoxdur və komissiya çox passiv rejimdə işləyir.

"Heç kimə sikkə deyil ki, 100 il bundan əvvəl Gürcüstanın Lori bölgəsi fransızların və ingilislərin dəstəyi ilə əvvəlcə neytral ərazi elan edilib, sonra isə Ermənistanın nəzarətinə verilib. Bu gün məsələnin yenidən gündəmə gətirilməsi, xüsusilə də Ermənistan işğalı altında olan bu ərazilərin qismən də olsa qaytarılması barədə fikirlər Lori bölgəsinin işğalının de-yure tanınması deməkdir", - deyər Hüseyn Yusubov vurğulayıb.

Politoloq hesab edir ki, "dönüzdən-dönüzə" xülyası ilə yaşayan Ermənistan hər zaman xarici havadarlarının köməyi ilə qonşu ölkələrin ərazilərini işğal edib. Bu işğal ya silah gücünə, ya da kimlərsə siyasi höqqabazlığı, riyakarlığı səbəbindən baş verir. Bu gün istər Gürcüstan, istərsə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən geri qaytarılması barədə səslənən fikirlər, irəli sürülən iddialar yuxarıda dediklərimizi bir daha sübut edir.

"Ümid edirik ki, tarixi ədalət - ərazi bütövlüyümüzün yaxın vaxtlarda bərpə olunacağı və biz regionda təhlükəsizlik, sülh şəraitində yaşayacağıq", - deyər o əlavə edib.

Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilməkdədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Izvestiya" informasiya portalına müsahibəsində bildirib.

"İndi üstəlik, Norveç, Kanada və ABŞ-dən olan hərbiçilərə oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir", - deyər o qeyd edib.



XİN rəhbəri vurğulayıb ki, Ermənistandakı vəziyyət nikbinlik yaratmır. Ölkə rəhbərliyi uydurma bəhanələrlə işi Rusiya ilə münasibətlərin pozulmasına aparır.

"Ermənistan rəhbərliyi, açıq desək, uydurma bəhanələrlə, son üç ilin, üç il yarım tarixini təhrif edərək işi bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına, 102-ci hərbi bazada xidmət edən hərbiçilərimizin, sərhədlərimizin fəaliyyətinin gözdən salınmasına, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gözdən salınmasına aparır", - deyər Lavrov bildirib.

"The Nation" qəzeti: "ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir"


ABŞ azad jurnalistikam və jurnalistləri müdafiə etdiyi, söz və fikir azadlığını qoruduğunu bildirir, lakin əməldə jurnalistlərin təqib edərək onların qətlinin təşkilində iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər "The Nation" qəzetində dərc olunan "ABŞ-nin Culian Asancı öldürmək planı" sərəlvli məqalədə yer alıb.

Məqalədə qeyd olunur ki, ABŞ İraq, Əfqanıstan, keçmiş Yuqoslaviya, Livan, Suriya və digər ölkələrdə həyata keçirdiyi hərbi əməliyyatları zamanı yüzlərlə jurnalist qətlə yetirib. ABŞ hökuməti bu qətl hadisələrini təsadüf kimi qələmə verir. Halbuki bu regionlardakı hərbi əməliyyatlar zamanı jurnalistlər həqiqətə yazıb qorazlı siyasəti ifşa etdiklərinə görə öldürülüb.

Culian Asancının vəkili Londonda keçirilən məhkəmə prosesində hakimiyyət tərəfinə şahidlik etməkdən imtina edərək sübuta yetirib ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKI) jurnalistlə qətlə yetirmək üçün plan hazırlayıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, C. Asanc rəhbərlik etdiyi "WikiLeaks" saytında həqiqətləri yazıb.

Əlli ildir jurnalist ölümlərini tədqiq etdiyini vurğulayan qəzetin müxbiri Çarlz Qlass (Charles Glass) yazır: "Hər zaman aşkar olunur ki, jurnalistlər təsadüfən öldürülür. Məsələn, 1976-cı ildə Livanda baş verən hərbi toqquşma zamanı ABŞ ordusunun snayperi "Le Monde" qəzetinin



müxbirini qətlə yetirib. Sonralar aparılan araşdırmalar zamanı rəsmi qaydada bəyan edilib ki, snayper yanlışlığa yol verib və jurnalistin terrorçu olduğunu zənn edib. Həqiqətdə isə jurnalist hərbi əməliyyatlar barədə həqiqəti yazdığına görə qətlə yetirildiyi aydınlaşdı. Necə ola bilər ki, homin hərbi toqquşmanın işıqlandırılması üçün jurnalist deyil, məhz təqib yazan jurnalist "təsədüfən" vurulur?"

Müəllif bildirir ki, 2003-cü ildə ABŞ əsgərləri Bağdadda mülki vətəndaşları atəşə tutaraq bir qrup insanı, o cümlədən "Əl-Cəzirə" kanalının və "Reuter" agentliyinin müxbirlərini qətlə yetirdi. "Sərəhsiz reportyorlar" təşkilatının sorğusuna cavab olaraq ABŞ Müdafiə Nazirliyi bəyan etdi ki, qətlə yetirilənlərin hamısı terrorçu olub. Halbuki "Sərəhsiz reportyorlar" təşkilatı müəyyən etmişdi ki, ölənlərdən ikisi jurnalist olub. Onlardan biri "Əl-Cəzirə" kanalının müxbiri Namir

Nur Eldin (Namir Noor-Eldeen), digəri isə "Reuters" agentliyinin müxbiri Said Çam (Saeed Chmagh) idi.

Culian Asancın ABŞ tərəfindən təqib olunmasına da toxunan müəllif yazır ki, "WikiLeaks" saytı bir çox həqiqətləri üzə çıxarıb. Sayt yazırdı ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKI) "Weeping Angel" (Ağlayan mələk) proqramı ilə müxtəlif serverlərə daxil olaraq insanları dinləyir. Amerikalı evdə oturub televizora baxarkən heç ağlına da gətirmir ki, onun televizoru evdə baş verən bütün davranış və söhbətləri yazaraq MKI-nin serverinə ötürür.

"The Nation" qəzetinin iddiasına görə, ABŞ MKI-si C. Asancı Ekvadorun Londondakı səfirliyindən oğurlamağa cəhd göstərib. İdarənin əməkdaşları səfirliyin yerli işçisinin gizli əməkdaşlığa cəlb edərək, ondan axtışın işdən evə gedərək səfirliyin qapısını bağlamamağı istəyiblər. Nəticədə C. Asancı oğurlamaq istəyənlər buna nail ola bilmədilər.

Məqalənin müəllifi həmçinin yazır ki, ötən il ABŞ Prezidenti Cozef Bayden Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə bəyan edib: "Biz bu gün və həmişə bütün dünyada jurnalistləri dəstəkləməliyik. Biz hamımız onları susmağa məcbur edənlərə qarşı çıxmalyıq".

Yuxarıda qeyd edilənlərdən sonra ABŞ Prezidentinin mətbuat azadlığı ilə bağlı bu il nə deyəcəyini maraqlıdır.

Azərbaycan Respublikası Milli Məclisinin Aparatında 2024-cü ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Vəzifəli şəxs	Qəbul günü
Əli Məhəmməd oğlu HÜSEYNLİ Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri	1
Adil Abıx oğlu ƏLİYEV Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini - Gənclər və idman komitəsinin sədri	24
Fəzail Feyruz oğlu İBRAHİMLİ Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini - İctimai birliklər və dini qurumlar komitəsinin sədri	4
Ziyafət Abbas oğlu ƏSGƏROV Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri	17
Zahid Məhərrəm oğlu ORUC Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri	29
Sadiq Haqverdi oğlu QURBANOV Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri	6
Tahir Famil oğlu MİRKİŞİLİ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri	3
Tahir Musa oğlu RZAYEV Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri	5
Musa İsa oğlu QULİYEV Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri	15
Əhliman Tapdıq oğlu ƏMİRASLANOV Milli Məclisinin Səhiyyə komitəsinin sədri	25
Hicran Kamran qızı HÜSEYNOVA Milli Məclisinin Ailo, qadın və uşaq məsələləri komitəsinin sədri	18
Siyavuş Dünyamalı oğlu NOVRUZOV Milli Məclisinin Regional məsələlər komitəsinin sədri	17
Bəxtiyar Həmzə oğlu ƏLİYEV Milli Məclisinin Elm və təhsil komitəsinin sədri	8
Fəzail Qəzənfər oğlu MUSTAFA Milli Məclisinin Mədəniyyət komitəsinin sədri	22
Səməd İsmayıl oğlu SEYİDOV Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri	9
Eldar Rza oğlu İBRAHİMOV Milli Məclisinin İntizam komissiyasının sədri	6
Fərid Famil oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbəri	2
Firudin Süleyman oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisinin işlər müdiri	16
Hacı Məhəmməd Miryaqub oğlu SEYİD Milli Məclisinin Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri	23
Məhəmməd İmran oğlu BAZIQOV Milli Məclisinin Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri	30
Adil İsrayıl oğlu VƏLİYEV Milli Məclisinin Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri	26
Şakir Himalay oğlu ŞABANOV Milli Məclisinin Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri	19
Ayan Zəfər qızı MURTUZOVA Milli Məclisinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri	9

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Milli Məclisinin Aparatının qəbul otağında qəbul olunurlar.

Ünvan: Bakı şəhəri, Parlament prospekti, 1.

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini təmin etmək məqsədilə:

Qəbul vaxtı: saat 14:00-dan başlayır.

Qəbul günü qəbulu yazılmaq imkanı saat 12:00-da dayandırılır.

Qəbula bir gün qalmış elektron qeydiyyat dayandırılır.

Azərbaycan Respublikasının Milli Məclisinə qəbula davət olunmayan vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim edirlər.

Telefonlar: (012) 510-99-38; (012) 492-74-05; (012) 510-89-14.

REGIONLAR

Şirvanda daha bir həyət abadlaşdırılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərində növbəti həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.



900 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edən həyətdə əlil və sağlamlıq imkanları məhdu olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların in-

kişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistemik idmanla məşğulolma refleksinin yaradılması üçün müxtəlif idman qurğuları quraşdırılıb, uşaqlar üçün oyun meydançaları salınıb. Sahəsi 1,2 ha olan həyətin ərazisində həmçinin 4 söhbətqah inşa edilib, heyvanlar üçün yuvalar və evlər qoyulub. Bunlardan əlavə, sakinlərin istək və maraqları nəzərə alınaraq ərazidə işıqlandırma və suvarma sistemi quraşdırılıb, binaların fasadları və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşlılıqların bərpası ilə yanaşı, əlavə olaraq 150-dən çox şam ağacı, 40 ədəd gül kolu əkilib, yaşillıq zolağı salınıb.

Qeyd edək ki, "Bizim həyət" layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyanın sütununu təşkil edən yaşlılıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

Biləsuvarada növbəti ağacəkmə aksiyası keçirilib

Biləsuvarada "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Bu cür aksiyaların keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğıni təbliğ və yaşlılıqların çoxaldılmasını təşviq etmək, ətraf mühitin qorunmasına töhfə verməkdir.

Rayon icra hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatlığı ilə keçirilən aksiya zamanı Mərkəzi Parkda şam ağacları əkilib.

Qeyd edək ki, bu il Biləsuvarın idarə, müəssisə və təşkilatları, ərazi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən şəhərdə və rayonun kəndlərində müxtəlif növ dekorativ və meyvə ağacları əkilib, ərazilərdə təmizlik və abadlıq işləri aparılıb.



dəlikləri və bələdiyyələr tərəfindən şəhərdə və rayonun kəndlərində müxtəlif növ dekorativ və meyvə ağacları əkilib, ərazilərdə təmizlik və abadlıq işləri aparılıb.

ASF Neftçalada əkin sahələrində subasma halları ilə bağlı zərər dəyərləndirməsinə başlayıb

İntensiv yağın yağışlar nəticəsində Neftçala rayonunun Xəzər qəsəbəsində əkin sahələrinin bir hissəsində subasma hadisəsi baş verib. Subasma hadisəsi bir neçə fermerin əkin sahəsini əhatə edib.

verməsindən sonra fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri hadisə yerinə ezam edilib. Hazırda əkin sahələrində dəyən zərər hesablanır və hadisənin səbəbi araşdırılır.

İlkin rəylərə əsasən, hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib.

Qeyd edək ki, Neftçalanın Xəzər qəsəbəsi təbiət hadisələrinə tez-tez məruz qalan və aqrar sığorta hadisələri baş verən ərazilərdəndir. Bu kəndin əkin sahələrində subasma hadisəsi ötən illərdə də qeydə alınıb və ərazidə baş verən sel-subasma hadisələrinə görə, indiyədək yerli fermerlərə çoxsaylı sığorta ödənişləri edilib.



Fermerlərin bununla bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat

yədək yerli fermerlərə çoxsaylı sığorta ödənişləri edilib.

Lənkəranda "Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi"ndən danışılıb

Lənkəran ŞİH-in təşkilatlığı ilə Heydər Əliyev Mərkəzində "Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi" mövzusunda tədbir keçirilib.

yələrin nəzdində yaradılan "Gender komissiyaları"nın sədrləri və üzvləri iştirak ediblər.

Ü.Əliyeva iştirakçılara ölkədə gender siyasəti istiqamətində görülən işlər və qəbul edilən hüquqi aktlar barədə məlumat verib. Bildirib ki, əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl olaraq davam etdirilir. Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Tədbirin keçirilməsində məqsəd "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanununun 20-ci maddəsinin icrası ilə bağlı gender bərabərliyi komissiyalarının səmərəli işləməsi istiqamətində mövcud mexanizmlərin təkmilləşdirilməsi və işlərin davam etdirilməsi idi.



Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini, Gender zərəkətliliyi və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Ülviyyə Əliyeva, bələdiyyə sədrləri, bələdiyyə

Seyran CAVADOV, "Azərbaycan"

Təzə ad düşərli olub

Göygöl rayonu bir neçə ildir bütün sahələrdə uğur ardınca uğur qazanır

Son illər həyata keçirilən islahatlar, iqtisadiyyata cəlb olunan investisiyalar regionların da inkişafını sürətləndirib. Reallaşdırılan infrastruktur layihələri isə regionlarda yaşayan əhəlinin həyat səviyyəsini yüksəltmişdir. Bu baxımdan Göygöl rayonu da istisna deyil.

İqtisadiyyatın əsasını aqrar sektor təşkil edən rayonda heyvandarlığın inkişafına daha çox diqqət yetirilir. Bu hesaba rayonun təsərrüfatlarında ilk növbədə mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Nəticədə təkəç keçən il süni yolla 700 baş bala alınmışdır. Süni mayalanma yolu ilə alınmış hər buzo-va görə fermerlərə dövlət tərəfindən subsidiya ödənilmişdir. Bundan başqa, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması, arıçılığın inkişafı istiqamətində də tədbirlər həyata keçirilir. Həmin məqsədlə fermerlər arasında maarifləndirmə işləri aparılır, sözügedən sahələrdəki problemləri daha yaxından öyrənmək üçün Göygöl Aqrar İnkişaf Mərkəzi yanında yaradılmış Fermerlər Şurası fəaliyyətini gücləndirir. Bu çərçivədə şuranın təsərrüfat sahibləri ilə təşkil etdiyi görüşlər nəticəsiz qalmır. Bütün görülən işlərin sayında Quşçu və Sarısu kəndlərində 10 fermer 27 hektar sahədə kartofçuluq təsərrüfatları yaratmışdır.

Rayon ərazisində fəaliyyət göstərən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda iri və xırdabaşlı heyvanların seleksiya-damazlıq işlərinin aparılması üçün kompleks tikintisinə başlanılmışdır. Hazırda burada xaricdən gətiriləcək qoyun və keçilərin saxlanması üçün hazırlıq işləri aparılır. Artıq institutun laboratoriyaları xarici avadanlıqlarla təchiz edilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, institutda ilk dəfə olaraq qoyunçuluq ferması yaradılmış, qeyri-ənənəvi sayılan xəz dərili heyvanların, eləcə də dovşançılığın inkişafı üçün xüsusi yerlər hazırlanmışdır.

Rayonda aqrar sahə ilə yanaşı, digər sahələrin inkişafına da diqqət çoxdır. Həm iqtisadiyyatın çoxsahəli inkişafına nail olunması, həm də əhəlinin məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Belə tədbirlər hesabına "Xanne" MMC-nin toxuculuq, "Mikron" MMC-nin mərmər tozu istehsalı, "Kalsit" MMC-nin isə mərmər qranula istehsalı müəssisələri istifadəyə verilmişdir. Hazırda "Göygöl-56" MMC-nin pivə istehsalı, həmçinin "NURAB" MMC-nin mineral sular istehsalı müəssisələrinin tikintisində tamamlama işləri görülür. Söz düşmüşkən bildirək ki, keçən il rayonda 3 yeni müəssisə istifadəyə verilməmişdir. Bunlar "Qəribəğlü" MMC-nin məişət və sanitariya gigiyena təminatlı kağız məmulatlarının istehsalı, "Qafqaz Sement" MMC-nin çinçil istehsalı, "Qlobal Mining" MMC-nin qızıl xammalının çıxarılması və daşınması müəssisələridir.

Göygöldə iş adamlarına yaradılan şəraitdən bəhrələnmək fərdi sahibkarlar da yeni müəssisələr yaradırlar. Məsələn, sahibkar Şəmil Cahangirov istehsal olunan kənd təsərrüfatı məhsullarının yığılması, tədarükü, çeşidlənməsi, qurudulması və qablaşdırılması məqsədilə inşa etdiyi binada son tamamlama işləri görür. Bundan başqa,



sahibkar 12 hektarda yeni intensiv meyvə bağı da salmışdır.

Rayonda tərəvəz istehsalı üçün istixanaların yaradılmasına da maraq çoxdur. Bu sahəyə maraq göstərənlərdən biri Famil Nəsibovdur. O, Quşqara kəndində 2 hektar ərazidə müasir tələblərə cavab verən istixana tikmişdir. İstixanada ilboyu tərəvəz yetişdiriləcək.

Göygöl heyvandarlıq rayonu olduğu üçün burada baytarlıq xidmətinin maddi-texniki bazasına, baytarlıq işinin keyfiyyəti və səmərəliliyinə xüsusi fikir verilir. Yeri gəlmişkən, qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən rayon baytarlıq idarəsi hər zaman lazım olan biopreparatlarla və digər vasitələrlə təmin olunur.

Bir neçə cümlə də rayon ərazisində aparılan abadlıq və yenidənqurma işləri barədə. Həm ötən il, həm də cari ilin ötən ayları rayondakı park və xiyabanlar, istirahət mərkəzləri yenidən qurularaq müasir görkəmə salınıb, Göygöl şəhərinin bir çox küçəsinə asfalt örtüyü çəkilmiş, Gəncə-Üçtəpələr-Firuzabad və Aştı-İ-Köşkü-Üçbulaq avtomobil yolları-

nin yenidən qurulması işlərinə başlanılmışdır.

Göygöl rayonunun bir hissəsi dağlıq ərazidə yerləşdiyindən bu ərazilərin qış mövsümündə mavi yanacaq təminatı həmişə diqqət mərkəzində saxlanılır. Hazırda rayonda 18437 abonent təbii qazdan istifadə edir. Lakin elə kəndlər var ki, onlar hələ qazlaşdırılmamışdır. Amma bu istiqamətdə işlər görülür. Məsələn, keçən il rayonun Hacımülk, Yeni Qızılca, Qızılcaya və Mollacəlillik kəndlərinə yeni qaz xətləri çəkilmiş, abonentlər qaz saygacqları ilə təmin edilmişlər. Hazırda isə Gəncə kəndində 90 abonentə, Üçtəpələr, Firuzabad və Quşqara kəndlərinə qaz xətləri çəkilir.

Göygöl Suvarma Sistemləri İdarəsi də üzünə düşən işin öhdəsindən gəlməyə çalışır. Bunun nəticəsində istər suvarmada, istərsə də icmalı su təminatında heç bir ciddi çətinlik yaranmır. Gələcəkdə də bu sahədə problemin yaranmaması üçün Kürəkçay çayından rayon mərkəzinə magistral su xətti çəkilir. Bu xətt rayon əhəlinin su təminatını xeyli yaxşılaşdıracaq.

Sabir ƏLİYEV, "Azərbaycan"

Gəncənin daxili yollarında təmir işləri yekunlaşıb

Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılıb.

Sərəncama əsasən, Gəncədə Süleyman Rüstəm və digər 52 adda küçənin təmiri aparılıb. Təmir olunan küçələrin ümumi sahəsi 522 min kvadratmetrdir.

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülüb, zəruri olan yerlərdə yol yatağının yararsız qurultu qazılaraq çıxarılıb və oks dolğu işləri aparılmaqla yeni yol yatağı,

optimal qırmadaş və qum-çınçıl qarışığından yeni yol əsası inşa edilib. Sadalanan işlərin ardınca iri və xırdə dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb.

"İnşaat Norma və Qaydaları"na uyğun olaraq sonda hərəkətin normal təşkili üçün yolgiczi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunub, küçə və yollara zəruri yol ni-

şanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturunu yaradılıb.

Bütün işlər AAYDA-nın rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımı sayda canlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Gəncə şəhərində aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.

S.YUNISOĞLU, "Azərbaycan"



◆ Qəbələdən iki xəbər

Dövlət Peşə Təhsil Mərkəzində "Technest" təqaüd proqramı üzrə infosessiya təşkil edilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və "Start IT" Təlim Mərkəzi nümayəndələrinin iştirakı ilə "Technest" təqaüd proqramı üzrə infosessiya keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, infosessiyada agentliyin monitorinq qrupunun rəhbəri İbrahim Qədirov təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırdı.

"Start IT" şirkətinin rəhbəri Azər Samılı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev təqaüd proqramının növbəti mərhələsində müvəffəqiyyət qazanmış tələbələrə təlimatlar verib, onları beynəlxalq sertifikatlı təlimlərdə iştirak etməli hüququ qazanacaqlarını diqqətlə çatdırdı.

Layihə çərçivəsində hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Help Desk" bacarıqlarına yiyələnmək üzrə təlimlər davam edir.

Rayon Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Novruz bayramı günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Qəbələ Arxeoloji Mərkəzinə gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunub.

Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov AZƏRTAC-a bildirib ki, bayram günlərində qoruc ərazisinə səfər edən turistlər qoruğun tarixi məkanlara - Antik şəhər yerinə, Səlbir və Qala ərazilərinə, həmçinin arxeoloji qazıntı işləri aparılmış yerlərə baxıb, qazıntılar zamanı aşkar olunmuş su və təsərrüfat quyuları, qədim şəhərin ərazisində əhatə edən müdafiə sədləri, ictimai bina qalıqları, qiymətli maddi-mədəniyyət abidələri ilə əyani şəkildə tanış olublar. Turistlər həmçinin Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında nümayiş olunan arxeoloji eksponatlarla tanışdılar. Ziyarətçilərə ərazidə aparılmış arxeoloji qazıntılar, aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar qoruc əməkdaşları tərəfindən cavablandırılıb.



Vətən deyəndə...



Qarabağ Azərbaycandır!

Vətəni qorumaq ən müqəddəs borcumuzdur

Vətən hər şeydən uca və müqəddəsdir. Ona görə ki, biz onun qoynunda doğulub böyüyürük. Onu qorumaq bizim ən müqəddəs borcumuzdur. Borcumuzu şəərəflə yerinə yetirmək üçün həmişə deyirik: "Biz də Vətən uğrunda vuruşacağıq, lazım gələrsə, onun yolunda canımızdan da keçəcəyik".

Bu sözləri dilimizə gətirəndə sanki qolumuza güc gəlir. Bu güc Vətən sevgimizi artırır, bizi qəhrəmanlığa səsləyir. Vətən sevgisi həm də bütün qəhrəmanları bir-birinə birləşdirir, doğmalaşdırır. Cəsur oğulları görəndə düşmən də qorxub geri çəkilir. İgidlər Vətən uğrunda sona qədər vuruşur və şəhid olurlar. Ölümlərindən sonra da yaddaşlarda qəhrəman kim qalır. Daim anılırlar, daim xatırlanırlar.

Xalqımızın qəhrəman oğullarının adlarını saymaqla qurtarmaz. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İgidlik salnaməsi, "Azərbaycan Bayrağı" ordeni Qaratelin qadın kimi zərif, qaya kimi möhkəm cəsarəti və neçə-neçə oğulun "canımız Vətənə fədadır" deməsi heç vaxt unudulmayacaq.

Ürəklərində Vətən sevgisi kükrəyən igid oğullarımız erməni işğalçılarına qarşı həmişə cəsarətlə vuruşublar. Tarixin qanlı səhifələrini vərəqlədikcə görürük ki, ermənilər xalqımıza qarşı daim amansızlıq göstəriblər. Daşnaklar ötən əsrin əvvəllərində Bakımın, Qubanın, Şamaxının və başqa bölgələrin küçələrini soydaşlarımızın qanına boyayıblar. Bir neçə günün içində minlərlə günahsız insanı amansızca-

sına qətlə yetiriblər. Bütün bunlar ürəyimizi ağrıtmıqla yanaşı, zaman-zaman erməni qəsbkarlarına olan nifrətimizi də artırır. Tarixin pozulmayan daş yaddaşında qalmış bu dəhşətli hadisələr daim intiqam hissimizi coşdurur.

Ermənilər həmişə bizimlə namərdcəsinə döyüşüblər, məqam düşən kimi arxadan zərbə vurublar. Çünki üzbəüz gəlməkdən qorxublar. Döyüşlərimizə gücləri çatmadığına görə müliki əhaliyə - qocalara, qadınlara və uşaqlara güllə atıblar. Belə dəhşətli səhnələri tarixi filmlərdə çox görmüşük. Təbii ki, bunların qıtası düşmənlərdən alınmalıydı. Üçrəngli bayrağımız erməni işğalçılarından azad ediləcək orzularımızda əbədilik dalgalanmalıdır.

Azərbaycan müharibənin başlanmasının, qan tökülməsinin tərəfdarı deyildi, sülh istəyirdi. Haqlı olaraq dünyaya üz tutub ərazilərimizin danışıqlar yolu ilə qaytarılmasını tələb edirdi. Müqəddəs torpaqlarımızın üstünə yenidən övladlarımızın qanının tökülməsini istəmirdi. Amma nə edəsən ki, düşmən işğaldə saxladığı torpaqlarımızı danışıqlar yolu ilə qaytarmırdı. Onların bu yaramaz hərəkətləri isə yeni



müharibənin başlamasını, qan tökülməsini qaçılmaz edirdi.

27 sentyabr 2020-ci ildə erməni qəsbkarlarının tərribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. İllərdən bəri susan silahlar dilə gəldi. 44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan ordusunu darmadağın edərək 30 ilə yaxın uzanan işğala son qoydu. İgid Azərbaycan əsgəri döyüş-döyüşə, vuruşa-vuruşa ölkəsinin üçrəngli, ayıl-ulduzlu bayrağını böyük qürurla, yenilməz əzmkarlıqla Qarabağda dalğalandırdı.

Torpaqlarımızın azadlığı uğrunda vuruşan oğullarımız qəhrəmanlığından danışıqdaca ürəyimiz qürurla dolur. Qarabağın Azərbaycanın əbədiazəli torpağı olduğunu 2020-ci ilin payız günlərində bütün dünyaya çatdırmaq üçün bir

daha var gücümüzlə hayırdıq. Dünya eşitdi, bildi və yaddaşlara həmişəlik həkk edildi ki, Qarabağ Azərbaycandır!

Milli Qəhrəman Mübariz İbrahimovun doğmalarına yazdığı məktub qəhrəmanlıqdan, vətən sevgisindən, vətənpərvərlikdən bəhs edən ən dəyərli əsər deyilmi? Xalqımız belə qürurdolu məktubları çox görüb, çox oxuyub. Bu məktublardan təsirlənən oğullarımız sonralar Vətən uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərdilər.

Bir dəfə şəhid ailələri ilə söhbət edirdik. Bu insanların səsinə olan məğrurluq qəlbimizi iftixarla doldururdu. Onların danışıqları qəmləli hekayətlər əsl qəhrəmanlıq səhnələri idi. Gerçəkdə baş vermiş, lakin inanılması mümkün olmayan hekayətlər bizi heyratə gətirirdi. Bu oğullar müqəddəs amallar uğrunda döyüşüblər.

Onlar vuruşublar ki, qəlbibyyət bayrağımız daha da yüksək zirvələrdə ucaldılsın. İndi şəhidlərin də ruhu şadırd. Çünki bu gün üçrəngli bayrağımız Xocalıda, Şuşada, Xankəndidə, bütövlükdə Qarabağ və Şərqi Zəngəzürdə dalğalanır.

Tariximizdə qəhrəmanlıq nümunələri çoxdur. Çox olduğu qədər də ibrətamizdir, heyretətamizdir. Qəhrəmanlara göstərilən ehtiram əbədilik olacaq. Mübarizlər, Albertlər, Muradlar, Poladlar, Yusiflər, Şükürələr və başqa qəhrəmanlarımız heç vaxt unudulmayacaqlar.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların üçrəngli bayrağına bütövlükdə dəfn olunması qürurverici səhnədir. Xalq Vətənin azadlığı uğrunda şəhid olan oğul və qızları ilə bu cür iftixarla vidalaşır.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Tarix yazan oğullar

İçdiyi hərbi anda sadıq qaldı

Qırx dörd gün davam edən Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək, torpaq uğrunda canından keçən hərbiçilərimizdən biri də Hüseynov Nicat Adil oğludur. Qarabağın azadlığı uğrunda döyüşlərə atılana Nicatın 33 yaşı var idi. Nicat onu tanyanların yaddaşında elə bu yaşda da qalacaq.

Hüseynov Nicat Adil oğlu 12 mart 1987-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həmin ilin oktyabrında hərbi xidmətə çağırılıb. Vətən qarşısındakı övladlıq borcunu cəhəb bölgəsində yerləşən "N" hərbi hissəsində yerinə yetirib. Əsgəri xidmətini layiqincə başa vuraraq 2007-ci ilin apreldə alnıaçıq valideynlərinin yanına dönüb.

Yenidən ordu sıralarına qayıdıb xidmət etmək istəyi heç vaxt Nicatın qəlbini tərk etməyib. Ürəyində dolayan arzu və istəyinə qovuşmaq üçün o, 2019-cu ildə qəti addım atıb. Həmin ilin noyabr ayında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kursunda oxumağa başlayıb. Kursu uğurla başa vurduqdan sonra Nicat Hüseynov xidmət etmək üçün "N" hərbi hissəsinə göndərilib.

Ürəyi Vətən eşqi ilə döyünən Nicat Hüseynov Qarabağı azad görmək, doğma ocaqlar uğrunda vuruşmaq arzusunda idi. Buna görə də 2020-ci il sentyabr ayının 27-də erməni tərribatının nəticəsində Vətən müharibəsi başlayan kimi ilk döyüşə atılanlardan biri də Nicat Hüseynov oldu. Cəsur döyüşçü əks-həmlə əməliyyatları zamanı dəqiq atəş zərbələri ilə neçə-neçə erməni qəsbkarını məhv etdi. Nicat Hüseynov 44 gün davam edən İkinci Qarabağ müharibəsində 25 gün vuruşdu. Füzuli, Cəbrayıl, Qubadlı və Laçın rayonu uğrunda gedən döyüşlərdə həmişə ön sıralarda oldu. Bu ərazilərin erməni işğalçılarından azad olunmasında böyük rəşadət göstərdi.

Döyüş təcrübəsi yüksək olan Nicat Hüseynovun erməni qəsbkarlarına atdığı güllələrdən biri də hədəfdən yayınmırdı. Yurdumuzu düşməndən azad edən əsgərin sevinci yərə-göyə sığmırdı. Həmin anlarda onun qəlbə vüqarla, iftixarla döyünürdü.



Döyüşlər uğurla davam etdikcə Nicat fikirləşirdi ki, yəqin Laçın torpağını da yağıldardan təmizlədikdən sonra Qarabağın tacı olan Şuşa uğrunda vuruşacağıq. Artıq erməni işğalçıları qüdrətli Azərbaycan Ordusunun qarşısında dayana bilməyib, bütün istiqamətlərdə geri çəkilib.

Əgər Nicat Hüseynov düşmən gülləsinə tuş gəlməseydi, cəsarətlə başladığı döyüş yolunu elə sona qədər də uğurla davam etdirəcəkdirdi. Təəssüflər olsun ki, cəsur əsgər oktyabrın 22-də Laçın rayonunun Gülbərd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu. Nicat içdiyi hərbi anda sadıq qalaraq Vətən qarşısındakı son döyüş tapşırığını da mərdliklə yerinə yetirdi. Torpaqlarımızın azadlığı naminə canından keçdi.

Vətən müharibəsində göstərdiyi igidliyi və qəhrəmanlığa görə Hüseynov Nicat Adil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medallarına layiq görülmüşdür.

V.MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"

Müharibə mənzərələri

Cəsarəti ilə düşməne meydan oxuyan qadın



Məşini qadının yanında saxladıq. Komandir görün kimi onu tanıdı. Dedi ki, bir neçə gün əvvəl qardaşı şəhid olub, çoxları kəndi tərk etsə də, bu qadın qardaşının məzarını qoyub heç yerə getmir. Elyana Novruzova ilə tanış olub ayaqüstü söhbət etdik.

Elyana şəhid qardaşından yarıqlı-yarıqlı danışdı:

- Ermənilər torpaqlarımıza hücum çəkən ilk günlərdən kəndin başqa cavanları kimi qardaşım Nemət də silahla sarılıb doğma yurdumuzun müdafiəsinə qalxdı. Dedi ki, bacı, bu gün Vətəni biz qoruyalıyıq. Neçə-neçə uğurla başa çatdı döyüşdə iştirak edən Nemət son damla qanımdək yurdumuzun müdafiəsində dayandı. Təəssüf ki, bir neçə gün əvvəl erməni işğalçıların hücumunu dəf edərək şəhid oldu. Göz yaşları içində qardaşımı kənd qəbiristanlığında torpağa tapşırıq. Ermənilərə nifrətim sonsuzdur. Düşmənin gülləsindən qorxmuram. Qoy qəsbkarlar görünsün ki, Azərbaycan qadınının qeyrəti onun topundan, tufəngindən də güclüdür.

1993-cü ilin yayında erməni qəsbkarları kişi hünərli bu qadının dünyaya göz açıb böyüdüüyü dedə-baba yurdunu da işğal etdilər. Başqa ərazilərimiz kimi Fərrux dağı da, Ağdam rayonu da, Yuxarı Cinli kəndi də, Elyananın işlədiyü üzüm-lüklər də, qardaşının məzarı da düşmən tapdağında qaldı.

Çoxları kimi Elyana Novruzova da əzab-əziyətlərlə dolu köçkünlük həyatı yaşadı. Gecəli, gündüzlü gözləri yollara dikili qaldı. İnanı ki, mütləq günlərin birində həsrətə sona yetəcək, yol çəkən həsrətli, nisgilli gözlərə sevinc qonacaq.

Minlərdən biri kimi Elyana Novruzovanın gözlədiyü həmin gün 27 sentyabr 2020-ci ildə gəldi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızı azad etdi. 20 noyabr 2020-ci ildə Elyana Novruzovanın qoynunda dünyaya göz açdığı Ağdam rayonu Yuxarı Cinli kəndi qəsbkarlardan təmizləndi.

"Azərbaycan"

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib

Heydər Əliyev adına Hərbi Institutun 2023-2024-cü illər üçün tədris planı və programına uyğun olaraq, "Hərbi Dəniz Qüvvələri" fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilib.




Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin "Səfərə" və "Döyüşə" hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, Semafor bayraqları ilə sənədləşmənin təşkili üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

Məşğələlərdə əsas məqsəd kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və praktiki vərdislərinin daha da təkmilləşdirilməsidir.

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Martın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin salahiyyəti nüməyəndəliyi tərəfindən 27 şəhid ailəsi üzvünün Şuşaya səfəri təşkil edilib.



AZƏRTAC xəbər verir ki, səfərdən əvvəl şəhid ailələri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

Qeyd edək ki, Naxçıvandan ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağ səfərlərindən sonra da davam etdiriləcək. "Şərqi qapısı" qəzetinin əməkdaşları da səfər çərçivəsində şəhid ailələrini müşayiət edirlər.

Unudulmayanlar

Vətən qarşısındakı övladlıq borcunu şəərəflə yerinə yetirdi

Erməni işğalçıları zaman-zaman torpaqlarımıza hücum edəndə Vətən qeyrəti çəkən oğullar silah sarsılaraq yurdun müdafiəsinə qalxıblar. Cəsarətlə vuruşaraq düşməne qalib gəliblər, doğmalarının yanına zəfərlə qayıdıblar.

2020-ci il sentyabr ayının 27-də erməni işğalçıları yurdumuza hücum edəndə Fərid Adıgözəlov da düşmənlə vuruşmaq üçün döyüşlərə atılmışdı.

Fərid Adıgözəlov 8 sentyabr 1992-ci ildə Naftalan şəhərində dünyaya göz açmışdı. Həmin ərəfədə torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər gedirdi. O vaxtlar bəlkə də heç kəmin ağlına gəlməzdi ki, Fərid də böyüyüb Qarabağ uğrunda vuruşacağı.

2009-cu ildə Fərid Adıgözəlov orta məktəbi bitirdi. 17 yaşlı gəncin ürəyi arzu və istəklərlə dolu idi. Ürəyində dolayan arzularından ən iltisivi Vətənə əsgər olmaq idi. Bu arzusunun 2010-cu ildə çatdı. Yaşlıları ilə bərabər ordu sıralarına yollandı. Əyninə əsgər forması geyinib Vətənə xidmət etdi.

Əsgəri xidmətini başa vurandan sonra Fərid Adıgözəlov başqa arzularının arxasında qetdi. Amma çox keçmədi ki, Vətənə olan sonsuz sevgi onu yenidən ordu sıralarına qaytardı. O, əyninə hərbi forma geyindi, ömrünün ordu həyatına bağladı. Fərid müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi xidmətə başladı.

27 sentyabr 2020-ci ildə Fəridin, eləcə də minlərlə Vətən oğlunun Qarabağı azad etmək arzusunun həyata keçirilmək üçün imkan yarandı. Tarixin həmin günündə ermənilər yeni ərazilərimizi işğal etmək məqsədilə mövqeləri-



miz üzünə hücum keçdilər. İkinci Qarabağ müharibəsi başladı. Elə ilk günlərdən Fəridin xidmət etdiyi hərbi hissənin şəxsi həyatını döyüşlərə calb etdilər. Onlar Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində vuruşurdular. Düşmən nə qədər müqavimət göstərsə də, onlar irəliləyirdilər. Erməni işğalçıları uzun illər möhkəmləndikləri mövqələrdə gizlənərək müdafiə olunmağa çalışırdılar. Fəridgil qəsbkarların mövqələrinə mermiləri dolu kimi yağdırırdılar. Çox keçmədi ki düşmən əks-hücumlar qarşısında dayana bilməyərək geri çəkildi. Fəridgil uğurla başa çatdı döyüşlərlə Suqovuşan və Talış kəndlərini işğalçılarından azad etdilər. Artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun uğurlu döyüşləri başlamışdı. Qəsbkarlar geri çəkildikcə Fərid idarə etdiyi tankı Qarabağın dərinliklərinə doğru sürürdü.

Amma cəsur əsgər Fərid Adıgözəlovun Qarabağ uğrunda gedən döyüşləri yarımcı qaldı. 18 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən əməliyyat zamanı üzünə düşən tapşırığı yerinə yetirən şəhid oldu. Yaxınları, doğmaları Fəridi acı göz yaşları içində qoynunda dünyaya göz açdığı Naftalan şəhərində dəfn etdilər.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi hünər və qəhrəmanlığa görə Adıgözəlov Fərid İlqar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarına layiq görüldü.

M.VAHİD,
"Azərbaycan"



Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

"Outlook Traveller" portalı Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqştımidlə müsahibə dərc edib.

AZƏRTAC həmin sayta istinadla xəbər verir ki, Azərbaycanın son illərdə daha çox səyahətçilərin ziyarət etdiyi bir ölkə kimi diqqət mərkəzində olmasından danışıq Florian Zenqştımid ölkəmizin memarlığında həm Şərqlə, həm də Avropa ilə bağlı nüanslara rast gəlməyinin mümkün olduğunu bildirib. Bu cür qə-



Can you tell us something about the initiatives that have been taken to sort of encourage healthy and responsible tourism lately?

rişq və mədəni əlaqələr müxtəlif ölkələrdən olan səyahətçilərin diqqətini cəlb edir.

Sağlam və məsuliyyətli turizmi təşviq etmək üçün həyata keçirilən təşəbbüslərlə bağlı məlumat verən Baş icraçı direktor Azərbaycan Turizm Bürosunun bir neçə yerli məhsulu beynəlxalq siyahıya daxil etdiyini qeyd edib. Azərbaycanda nar, lavanda, alma festivallarının keçirildiyini vurğulayan Florian Zenqştımid hər bir rayonun özünəməxsus məhsulu olduğunu, məsələn, Gədəbəyin kartofunun, Qubanın almasının turistlər tərəfindən də sevildiyini bildirib.

FHN: "Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib"

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.



FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlara operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) mandatı çərçivəsində ölkəmizdə yaşayan milliyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini məsələlərinə diqqət yetirir.



Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, S.Əliyeva müəssisədə, eləcə də müəssisədə könərdə yaşayan və xidmətlərdən faydalanan erməniəsilli sakin-

lərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.

Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Başçəkmə zamanı ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı mərkəzi barədə məlumatı özümdə oks etdirən plakatlar müəssisəyə təqdim olunub.

Paşinyan separatçıları hədələdi

Keçmiş hərbi xunta isə "mühacir hökumət" şousu ilə hakimiyyəti təhdid edir

Hayastanda revanşist qüvvələr sülh müqaviləsinin imzalanması prosesinin baş tutmaması üçün məkrli niyyətlərini aşkarda nümayiş etdirirlər. Amma buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər. Çünki etiraz aksiyalarından yararlanmağa çalışsın, ölkədə nüfuzunu itirən keçmiş hərbi xunta nümayəndələrinin sərəmsələrinə xalq heç önəm belə vermir.



İndi separatçı-revanşist ünsürlər yeni "mühacir hökumət" şousuna başlayıblar. Belə ki, separatçı rejimin sonuncu lideri Samvel Şahramanyanın "Art-sax" hökumətinin İrəvanda məhkəmə, qanunvericilik strukturlarının ofisləri yerləşdiyini qeyd edib: "Parlament üzvləri səs vermək üçün buraya toplaşa bilərlər. Oktyabrda mən fərman imzaladım ki, bütün hökumət nazirləri könüllülük əsasında öz vəzifələrində qalsınlar".

Hayastanın baş naziri Nikol Paşinyan isə hökumətin iclasında deyib ki, Qarabağdan köçmüş bezi qruplar istər-istəməz Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkət və addımlar atırlar, bezi hökumətləri mühaciyyətə elan edirlər: "Ehtiyac olarsa, müvafiq addımlar atılmalı və müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən istifadə edərək Er-

mənistanın təhlükəsizliyinə təhdid yaratmasınlar. İstər-istəməz cavab vermək lazımdır. O mesajlarla çıxış edənlərin məsuliyyətlə hərəkət etmək imkanı var idi və biz onların bu fürsətlə nə etdiklərini gördük. Bu cür hərəkətlər hökumət tərəfindən reaksiyasız qala bilməz".

Xatırladaq ki, İrəvanda separatçıların ofisi indiyədək bağlanmayıb. Bunun üçün qarar ən yüksək səviyyədə - baş nazir tərəfindən verilməlidir. S.Şahramanyan başda olmaqla bütün separatçılar bu il yanvarın 1-dən İrəvandakı fəaliyyətlərini dayandırmalı idilər.

Unutmaq ki, separatçı Şahramanyanın yenidən "dil" açması özünün ağıllı və iradəsinin məhsulu sayıla bilməz. Bu işin arxasında keçmiş hərbi xunta başçıların olduğu sifir deyil. Elə Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır prob-

lemələr hazırkı hakimiyyəti çətin vəziyyətdə qoyub. Əslində, revanşist qüvvələr çox yaxşı başa düşürlər ki, böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb. Sarkisyan-Koçaryan koalisiyası hakimiyyətə gəlmək üçün xaricdən, indiki halda Rusiyadan da yardım alacağına ümid bəsləyir.

"4rd.am" nəşri yazır ki, Hayastanda hakimiyyət çevrilişi istisna olunmur: "Məlumat görə, danışıqlar prosesi ilə paralel olaraq müxtəlif platformalarda başqa diqqətçəkən müzakirələr də aparılır. Diplomatik mənbələrdən alınan məlumatlara görə, mümkün Hayastan-Azərbaycan razılaşmasının maraqlı mərkəzləri, xüsusən də Qərb sənədin imza-

lanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemlə çevrilə biləcəyini anlayaraq, bu günlərdə alternativ, "ehtiyat" variantının müzakirəsi ilə bağlı fəallıq nümayiş etdirirlər. Həmin mərkəzlər başa düşürlər ki, müqavilə imzalanandan sonra Paşinyanı hakimiyyətdə saxlamaq nəinki qeyri-mümkün olar, həm də məqsəduyğun olmayıb. Buna görə də onlar "B planı" tapmağa çalışırlar".

Bunlar Hayastanın üzlaşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir və ölkənin indiki daha böyük sürətlə öz məhvinə doğru sürükləndiyini göstərir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Şəma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat
6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat
3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat
1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərə polad burazların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 4 aprel 2024-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı, Mikayıl Useynov küç., 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132

Tender komissiyası

Ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Azərbaycanda martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axsam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 faiz təşkil edəcək.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şürur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər aralıq duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 15-20° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər aralıq duman, az çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 8°-13° isti olacağı ehtimal edilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər aralıq duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°



isti, yüksək dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 10-15° isti olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər aralıq duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 15-19° isti olacağı proqnozlaşdırılır.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər aralıq duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 13-18° isti, dağlarda

gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10°-15° isti olacağı bildirilir.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər aralıq duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4°-9°, gündüz 15°-20° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər aralıq duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5°-8°, gündüz 15°-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10°-15° isti olacağı gözlənilir.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

"Azərbaycan" qəzeti redaksiyasının kollektivi Abbas Əliyevə anası

RÜXSARƏ SƏFƏRƏLİYEVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rəuf Orucov Azərbaycan Respublikası Həsəbləmə Palatasının şöbə müdiri Yaşar Əzizova qardaşı

ARİF ƏZİZOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Sumqayıt Dövlət Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi universitetin Tədris Metodik Mərkəzinin direktoru Faiq Şirinova qardaşı

MEHMAN ŞİRİNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini, Əməkdar jurnalist Abbas Əliyevə anası

RÜXSARƏ SƏFƏRƏLİYEVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR
Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotoilustrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbajjan-news.az
az.reklam@mail.ru



www.azerbajjan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4300
Sifariş 646

Qiyəti 60 qəpik